

Vaqif Hüseynov

Mənə vaxt verin
(I e-Kitab)

08.07.2012

www.kitabxana.net

Yeni Yazarlar və Sənətçilər Qurumu – Aydın Xan (Əbilov)

www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

Vaqif Hüseynov Mənə vaxt verin (I e-KİTAB)



Həyatdan vaxtsız köçmüş, vaxtilə respublikamızın güney bölgəsinin ədəbi prosesində fəallığı ilə seçilərək istedadlı yaradıcı gəncləri üzə çıxaran, gözəl lirik və satiric şeirlər müəllifinin electron kitabı. Kitabın araya-ərsəyə gəlməsində yardımı olan hər kəsə, xüsusən Araz Gündüzə və Xalidə Vaqifqızına xüsusi minnətdarlıq...

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri – XATİRƏ silsiləsi N 1 (38 - 2012)

Virtual redaktoru və e-nəşrə hazırlayani: Aydın Xan (Əbilov) - yazar-kulturoloq

YYSQ - Milli Virtual Kitabxana

Bakı – 2012



Нәјахин ки, бу дүнја ягулы дүшүб!
Төс адууфыч, зэруратчи дөгүб мәни?
Базарын олуб ойчи-ойчи, дешим-дешим,
Залан азид, күллөлөйд, дөгүб мәни.

Фәгәт јено диколишиш аяг чиста,
Ягор илләр көгүб көлб изил мәни.
Чүримэ дүйнен ахш даста-даста,
Биркә көрә ѝер көрмәйд дүйн мәни.

Түбән алаб Насимидан, Котандан,
Корлагашын горумушан көзүн кими.
Төлөнк ила, гәлән ила мәннүрән мән,
Төлөнгүн да касарлийдир сөзүн кими.

Мән инсанам, чүдретин вар, шөрөтин вар,
Мән инсанам, ёрич, көйч мәбәдији!
Төс сүйтсүн чаг, яхин кайнатлар:
Бу дүнјада гонаг деңг, эбәдији!

Вагиф ھүسەйнов.

Бейазلىق

VAQÍF HÜSEYNOV

**MƏNƏ VAXT
VERİN**

Bakı – "Nurlan" – 2006

Redaktoru:
Xalidə Vaqifqızı

Tərtibçi:
Elçin Mirzəbəyli
sonatşünaslıq namizədi

Vaqif Hüseynov. Mənə vaxt verin.
Bakı, "Nurlan", 2006, – 348 səh.

Kitabda Vaqif Hüseynovun lirik-falsəfi, sətirlik şerləri, sonetlər çələngləri yer almışdır.

Bu kitab Vaqif Hüseynovun 70 illik yubileyi qarşısında şairin övladlarının oxuculara hədiyyəsidir.

H 4702000000
N - 098 - 2006

© "Nurlan", 2006

MƏNƏ VAXT VERİN

...Sizdən ayrıldı 20 il oldu. Kimi üçün bir göz qırğındı, ildürüm sürətiylə keçdi illər. Kimi üçünsə hər sañiyə min ilin həsrət yükünə çevrildi.

Bu illər ərzində doğmalarımın, sevdiklərimin başı üzərindən zamanın neçə-neçə sərt küləkləri əsib keçdi. Son dəfə gördüyüm simalar, baxışlar, münasibətlər, ictimai-siyasi formasiyalar, dövlət quruluşları, dəyərlər dəyişdi... Dəyişməyənsə, yalnız Əlahəzrət Söz oldu. Çeşidli ideologiyaların, ani şöhrət qığılçımlarının girovuna çevrilməyən, ilkin təyinatını, bütövlüyünü qoruyan əbədi və əzəli Söz!

Dünyada olduğum və olmadığım zamanlarda da Sözün işığına sığındım. Cismən dəfn olunduğum torpağın soyuq üzü atəş dolu misralarımı unutdura bilmədi...

Yenə Sizinləyəm, hər kəlməsində ruhum yaşayan misralarımı!

Yenə Sizinləyəm, Tanrıya, insanlığa, Vətənimə, məməkətimə, doğmalarima bitib-tükənməyən sevgilərimlə!

Yenə Sizinləyəm! Birlikdə kainatın sonu görünməyən söz körpüsüylə əbədiyyətə doğru yol getmək üçün...

Burada vaxt, uydurduğumuz saat əqrəblərinin əsirinə چevriləməyib. Burada zaman insan təfəkkürünün minillər boyu kəsf etdiyi sərhədlərə, ölçülərə, çərçivələrə sığmir...

Əsil söz-zamani belə öz arxasınca apara bilən, hər an, hər dəqiqə yenidən və yenidən doğulan Tanrı zərrəsidir!

Onun üçün vaxt ölçüsü yoxdur. O, uydurma idealların, bütlerin və təbii ki, bütün bunları "tarix" adlanan süzgəcindən keçirən zamanın fövqündə dayanır.

Bizim yüzilliklərə, minilliklərə böldüyüümüz zaman Tanrıının qum saatında bəlkə də kiçicik bir qum dənəciyidir – Kim bilir, bəlkə də saysız-hesabsız minilliklərdən sonra yenidən geriyə qayıdacaq, mənim kimi...

Sadəcə, Siz saat əqrəblərinizin deyil, ruhunuzun göstərdiyi zaman ölçüsüylə MƏNƏ VAXT VERİN! Yenidən və yenidən doğulmaq üçün...



VAQİF HÜSEYNOV: ŞƏXSİYYƏT, SƏNƏTKAR (Portret cizgилər)

Bu kitaba ön söz yazmağı məndən Vaqif Hüseynovun qızı Xalidə xanım xahiş elədi.

Xəyalım bir anlığa ötən illərə qayitdi – Yetmişinci illərin əvvəllərinə... Onda Xalidə məktəbli idi, rayon tədbirlərində şer söyləyirdi. İndi isə Xalidə xanımdır, illər keçdikcə atasına daha çox oxşayır. Unudulmayan Vaqifi sıfətcə mənə ən çox xaturladan odur. Xalidə atasının yolunu davam etdirir. O da söz adamıdır.

Vaqif Hüseynovun "Vətən, sənə borcum qaldı..." kitabına (1996) on söz yazmışam və elə bilirəm, pis də yazmamışam. Mən Vaqifin ürəyində o Vaqifin məhəbbəti qədərincə yazmışam. Amma unudulmayan Vaqif Hüseynov haqqında deməyə yənə sözüm var...

Gözəl günlər gəlir, xoş günlər gəlir.

Görən qalacaqmı o çağ'a şerim? Vaqifin bu misraları şair ömrünün narahatlığından doğurdu. Əsl şair həmişə gələcəyindən nigarandır.

Vaqif Hüseynov əlli yaşına çatmamış, özü də nigaran halda dünyasını dəyişdi. Şerlərinin yaşayacağı-yaşamağığı, onun bir şair kimi yad edilib-etməyəcəyi fikri ilə getdi dünyamızdan.

Amma elə sağlığında bu nigarançılığa dözümü yox idi. Cünki Vaqif Hüseynov sözün əsl mənasında poetik talant sahibi idi.

Bu gün – XXI əsrin başlangıcında şerimizin az qala
kütləviləşməyə üz qoyduğu bir vaxtda Vaqif Hüseynovun
bir şair kimi təzədən doğulduğunu görürəm.

Şera təpilibdir yuxuyozanlar,
Axi, söz sinəda boğulmur daha!
Odur ki, çoxalıb şer yazanlar,
Fəqət əsil şair doğulmur daha!

Mən də istəmirəm boğulsun istək!
Mən də istəmirəm kılıdlənsin dil!
Ancaq şairsənsə möcüzə göstər!
Onsuz peyğəmbər də peyğəmbər deyil!

Bu şeri mən çox böyük şəst ilə şer kitablarının cildi
içindəkindən "Gözəl" olan, şair olmayan qafiyəpərdəzə
lara oxuya bilərəm.

Şair kimdir? Bu sual əsrlərdən bəri idir səslənir. Bu
gün də bir daha, bəlkə daha israrla həmin sual səslən-
məlidir.

Bir şer yüz gözün yaşını silsə,
Təslim olsa xərçəng, sağalsa verəm.
Dəli ağillansa, kor görə bilsə,
Mən ona, mən ona şair deyirəm!

Əfsun olmalıdır hər bir yazıda,
Sözün qüdrətiylə mum eylə daşı.
Sənin oturduğun qapı ağızı da,
Sayılsın məclisin yuxarı başı.

Ötsün şerin nuru, günəşin, ayt
Bədxahalar bu nurdan kor olmalıdır.
Şair piçiltisi tufan harayı,
Göy gurultusundan zor olmalıdır.

Vaqif Hüseynov bu şerdə yaratdığı şair obrazına tam
layiq idi. Əsl şair üçün isə əyalətdə, ya şəhərdə yaşa-
mağın heç bir fərqi yox idi. Vaqif Baki Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra (1958)
doğulduğu, boy-aşa çatdığı Lənkərana qayılmışdı.
Ədəbi publisistik yaradıcılığım da elə Lənkəranda, sonra
Masallıda davam etdirmişdi. Amma o gözdən uzaq,
könülüdən iraq deyildi. Şerləri mərkəzi (yeni Baki) mət-
buatda çap olunurdu. Doğrudur, ədəbi tənqid Vaqifin
sağlığında onun haqqında tutarlı bir söz demədi, amma
Vaqif Hüseynovu heç kim bir şair kimi inkar edə bilməzdi.

Bu sətirləri yazıram və 1968-1976-ci illərdəki Vaqif
Hüseynovu xatırlayıram. Onda mən Vaqifin redaktor
olduğu "Çağırış" qəzetində müntəzəm çıxış edirdim. Şer,
məqalə, oçerk, redaksiyaya göndərilən bədii yazılar haq-
qında icmal və s. "Yaradıcılığımın" məhsuldar rayon döv-
rū idı. Vaqif böyük bir ürəkəciqliyi və səmimiyyətlə "Ça-
ğırış"ın qapılını üzümə taybatay açmışdı. İndi fikirlə-
şirəm ki, oğər o yazılarım olmasaydı, bu gün ədəbi tən-
qiddə az-çox tanınan Vaqif Yusifli olmazdım.

Məzarın nurla dolsun böyük adaşım!

Ah, bu necə ləvhədir!
Düşünürəm bayadın.

Düşmür söz qəlibinə.
Xana-xana pəncərəm
Göyün bir parçasını
Salıb öz qəlibinə
Pəncərəm xana-xana,
Asiman xana-xana.

Vaqif Hüseynov dünyaya, onun gözəlliklərinə, cəmiyyətə və cəmiyyət hadisələrinə, təbiətə və təbiət hadisələrinə öz ömrünün "Xana-xana pəncərəsindən" baxırdı. Dünya gözəl idi, həyat şirin. Amma bu gözəl dünyada narahat bir şair ömrü çırpinirdi. Vaqif bu qırpinan, rahatlıq tapmayan ömrünü zərrə-zərrə şerlərinə paylayırdı.

Onun "İnsan" sonetlər çələngi XX əsr insanın duyğu və düşüncələrindən səzülüb. Əsrin həyəcanları, bu həyəcanları içinde yaşıdan bir şairin öz oğluna vəsiyyətidir bu sonetlər çələngi.

Ümumiyyətlə, şerin Avropadan gələn bu formasına Azərbaycan poeziyasında Lənkəranda yaşayan şairlərin yaradıcılığında da daha çox təsadüf olunur. Amma mən bunu bir təsadüf saymırıam.

"Lənkəran" dedim. Mən Vaqif Hüseynovu Lənkəranın ən gözəl şairi hesab edirdim. Elə indi də o fikirdəyəm. Vaqif Hüseynovun vəfatından sonra da Lənkəranda istedadlı şairlər yetişdi, bəlkə öz poetik talanti etibarilə Vaqifdən də güclü şairlər var Lənkəranda. Amma mən fikrimdə qalıram. Çünkü Vaqifin poeziyası o dövrdə kamillik nümunəsi idi. Ondan öyrənirdilər. Vaqifin şerlərindəki

dünya gördüyüümüz dünyyanın poetik əksi idi. Bu poetik dünya Vaqifə məxsus idi.

Vaqif "mühəribə uşağı" idi. Atası mühəribədən qayıtmadı. Bu həsrəti, nisgili o, "Atam yaşındayam mən" poemasında ifadə elədi.

Susan tofların səsi
Necə uzaqdan gəlir.
"Ata" deyib gəzirəm,
Gözlərimə qan gəlir
Ata! Ata! Can ata!

Söylə, hardasan, ata?!

Tapıb son ünvanını
Gəldim Sapun-qaraya,
Cavab ver, məlhəm göstər
Qəlbimdəki yaraya.

Bu misralardan sonrakılarda fikir daha qüvvətlidir:

Bir ümid, inam kimi
Anam bizdən yapışıb.
O, acliqla, ölümlə
Ömrü boyu çarpişıb.
Kişi qeyrətli anam
İndi yaman qocalıb.

Ata və ana! Vaqif ata öyüdü eşitmədi, ata siğalı görmədi, dayaq, mənəvi qüvvə görmədi ata timsalında.

Amma bütün bunları anası gördü. Mən o anam görmişəm. Adını unutsam da, onun baxışlarındakı məhrəmliyi, dünyanın ən gözəl analarına xoş olan ana gözəlliyini hiss etmişəm. Allah o anaya da rəhmət eləsin!

* * *

Vaqifin qızı Xalidə xanım atasının şerlərini ayrı-ayrı bölmələrdə toplayıb. Hiss olunur ki, atasının dünyasını (şer, söz dünyasını) öz dünyası kimi yaşayır. Budur, belə bir bölmə: "Yaxşı adamları qoruyaq gərək".

Vaqif bu tipli şerlərində ədəbiyyatın əzəli-əbədi mövzusuna – İnsan mövzusuna müraciət edir:

*Ömür-gün çəşnisi qaralı, ağlı
Gündüzün ovsarı gecəyə bağlı
Bu yalan dünyada zəkəni, ağlı
Çıraqla axtarış, arayaq gərək
Yaxşı adamları qoruyaq gərək.*

Vaqif özü də insan zərgəri idi. Xatırlayıram ki, o, "Çağırış" qəzetiñin redaktoru olanda rayonun ən istedadlı yazarları onun ətrafında toplaşmışdılar. Vaqif ədəbi həmi kimi onları qoruyurdu, qayğı göstərirdi.

Bu bölmədə Vaqifin belə bir şeridə var: "Gərək olum mən".

*...Çevrilib bir dəli külək olum mən,
Təki birisinə gərək olum mən.*

10

*...Əlində bir dəstə çiçək olum mən,
...Yetib arxa olum, kömək olum mən,
Təki birisinə gərək olum mən.*

Cox təəssüf ki, ömrünün son illərini mənəvi əzablar içində yaşıdı Vaqif.

Mən bunun səbəblərini "Vətən, sənə borcum qaldı" kitabına yazdığını ön sözdə qeyd etmişəm.

Vaqif Hüseynov Sovet dövrünün "kiçik bir padşahının" – bir rayon diktatorunun hirsinə, hikkəsinə, paxılığına tuş gəldi. O adam bəlkə dünyasını dəyişib, bəlkə yaşayır – xəbərim yoxdur. Bircə onu bilirəm ki, illər keçəcək, o adam ancaq öz nəslini və qohum-qardaşı tərəfindən xatırlanacaq. Vaqif Hüseynov isə Azərbaycanın poeziya yaddaşına əbədi həkk olunacaq.

Vaqif Hüseynovun şerlərindəki güclü humor hissini, bəzən isə əsl satiradan gələn kəskin sarkazmı qeyd etməliyəm. Bəzən onun humorlu şerlərində o qədər də ciddi mətləb duyulmurdu, amma bunlar da şirin ovqatın, əhvalruhiyyənin poetik ifadəsi idi. Amma Vaqifin satıraları çox vaxt hədəfə vururdu.

*İt məni qapdı ay ana, çeynədi,
Göynədi bağrim, ay ana, göynədi.
Ah, bu yaram tazə deyil, köhnədi,
Lənətə gəlsin bu iti, lənətə!
İt dadanıb, it daraşıb millətə!*

Açıq duyulur ki, burada söhbət kiçə itlərindən getmir.

11

Vaqifin belə satiraları az deyil. Şerlərindəki qəzəblə
Vaqifin öz şəxsiyyəti arasında bir uyarlıq vardi.

Vaqif Hüseynov şəxsiyyət idi. Təbii ki, bir insan kimi
onun da özünə görə qüsurları olub, amma şəxsiyyət kimi
danılmaz idi. Sözü bütöv və kəskin, cəmiyyət adamı, se-
çilən ziyanı...

Mən Vaqif Hüseynovun yaradıcılığı haqqında bütün
təfərrüati və genişliyi ilə söz aça bilərdim. Amma bu işi
onun qızı Xalidə xanım görməli və başa çatdırılmalıdır!

İnanıram ki, Xalidə xanım atasına, onun yaradıcılığına
layiq gözəl bir elmi-publisistik monoqrafiya yaradacaq.

...Bu yazımı başa çatdıranda Vaqiflə, 1982-ci ildə
lənkəranda son görüşümüzü xatırladım. Qaynatam vəfat
etmişdi, Vaqif və Şəkər Aslan yasa gəldilər. Onda Vaqifin
gözlərində təzə-təzə (bəlkə də lap çıxdan) boy atan bir
kədər gördüm. Onda cəmi 45-46 yaşı ola-olmaya...

Hə indi o qəm?

Atasızlıdan üzü bəri gələn taleyin zərbələrimi?

Tələbəlik illərindəki yarıac, yarıtıcı məhrumiyətlə
günlərin ağrı-acılarını?

Və ömrünün səksəninci illərinin əvvəllərindən başla-
yan mənəvi əzablarını?


1985-ci ildən isti iyul günlərinin birindən 20 il keçir. Bu
20 ildə Vaqif sızdı. Dünya çox dəyişilib. Amma Vaqifi sevən-
lərin, duyanların, onu unutmayanların sayı heç vaxt azalmır.

Vaqif sızdı. Vaqif sızdı və Vaqifi yaşadır.

Vaqif YUSİFLİ



MƏNƏ VAXT VERİN



Mənə vaxt verin

ŞERİM

Hər söz üstə əsmişəm ki,
Misralarım qoy ezməsin.
Öz ömründən kəsmişəm ki,
Aylar, illər sözlərimin
Ömründən qoy kəsməsin.

Sağclarımı ağartdım ki,
Şerim də üzüağ olsun.
Əzəl gündən şuarımdır:
Xeyalım ərşə uçsa da,
Hər mənzili torpaq olsun.

Gözlərimin işığı da
Misraların gözündədir.
Dizlerimin taqəti də
Şerin, sözün dizindədir:
Büdrəməsin, yixılmasın,
Şer, sənət məclisində
Utanmasın, sixilmasın.

Dilə gəlir lal duyğular.
Mən onlara səs vermişəm.
Şərə cansız demə, cahil,
Hər sözə nəfəs vermişəm.
Mən köçsəm də bu dünyadan,
Bilirom ki, şerim sağdır.
Qədirbilən bizim ellər
Hər kələmanın nəfəsində
Nəfəsimi duyacaqdır.

11.10.1958

MƏNƏ VAXT VERİN

İşə səhər gedirəm,
İşdən gecə dönürəm.
İşə necə gedirəm?!
İşdən necə dönürəm!!
İş canın cövhəridir...
Can işin məhvəridir.
İşin məhvəri məndə!
Bu məhvə geri dönür
Mən hər işdən döñəndə...
Mən gedirəm quş kimi,
Qayıdırıam daş kimi.
Üzüquylu düşürəm,
Gecənin yumağını
Kırkıyimlə eşirom.
Gözümün qarasına,
Dönür o qara yumaq.
Mənim gündüzlərimdir
Qaraya sarılan ağ.
Ömrümün iki rəngli
Sapını cəhrəm yiğar.
Bu sapların izini
Gizlinca çöhrəm yiğar.
Bu izlər qırış olur,
Qırışla alnim dolur,
Qırışla üzüm dolur.

İşə səhər gedirəm,
İşdən gecə dönürəm.
İşə necə gedirəm?!

İşdən necə dönürəm!!
Uşağa qayğı gərək,
Arvada qayğı gərək.
Ey, rəhmətliyin oğlu,
Sən mənə vaxt ver görək!
Bircə tez yayılıdı
Elektron maşınlar.
Bir saat işləyəydik,
Biz indiki maaşla.
Vaxt yoxdur şer yazım,
Vaxt yoxdur kitab açım.
Hamama həsrət canım,
Darağa həsrət saçım.
Mən də sənet seçmişəm?!
Dadiram - zəhər dadır.
Öz aramızdır ancaq
Jurnalistin dincliyi
Narahatlığındadır.
İş canın cövhəridir...
İş çox olarsa egor,
Canda qalarmı cövhər?!
Qoy rədd olsun belə iş!
Necə, siyasi xəta?
Bağışlaşın etika,
Üzünə tüpürərdim
Təsəllim olmasayı
Əger kibernetika.
Vaxtin ki, bolluğuna
Qarşıda çox ümid var,
Sabah qəzet gündündür;
Qəzet sənsiz də çıxar,
Qəzet mənsiz də çıxar...

Vaqif Hüseynov

SALAM

"Salam verdim, rüşvət deyil deyə almadılar"
Füzuli

Mənim salamımı almadın nə qəm!
Qəddim kaman oldu məhəl qoymadın.
Üzüme nəzər də salmadın nə qəm!
Halim yaman oldu, məhəl qoymadın.

Vəzifən alıdır, bilirom bunu,
Mən də işləyirəm tabeliyində.
Çekib ayağına İran sabunu
Fironluq yaşayır lap iliyində.

Bala, sürüşərsən ayağını yu!
Firon hikkəsini qovla içindən.
Sən də bir sözə yat, laylaya uyu,
Silkinib çölə çıx tövlə içindən.

"Allahın adıdır - deyirlər - Salam",
Dili salamlı Allah da əyməz.
Salami cavabsız qoyan bir adam
Heç zaman, heç zaman salama dəyməz!

Bir dayan, sözümüz kəsmə yarıda,
Qəbrini mən deyim, Füzuli qazdı.
Sultan Süleymanın məmurları da
Rüşvət deyil deyə salam almazdı.

Mənə vaxt verin

Salam - salamathıq, dirilik, həyat,
Salam - sağlamlıqdır, salam - qüvvətdir,
Salam - dəyanətdir, salam - qol-qanad,
Salam - məhəbbətdir, salam - hörmətdir.

Sən bütün bunları salmadın saya,
Sən bütün bunlara bir zərbə çaldın.
Basıb salamımı tapdadın guya,
Salam alçalmadı, özün alçaldın.

Salamla düşmən də düşməni sayıb,
Salam çırpılmayıb başa qaxıncı tək.
Sənə salam verdim - salama hayif!
Salam kəssin sonı Misri qılıncı tək.

dekabr 1981

Vaqif Hüseynov

YALVARMAQ KİŞİLİK DEYİL

Heç kəs arzulamur cavan ölməyi,
Həmi istəyir ki, yüzü adlasın,
Zalim Əzrailso kefinin bəyi,
Adamin az qalır ödü partlasın.

Kalafa ağızında xəncərdir hər diş,
Caynağı bağrını qoparmalıdır.
Qapına gəldimi, əbəsdir təşviş,
Gəlibə deməli aparmalıdır.

Ağlama, əzizim, göz yaşını sil,
Dünya yaranandan qırır, doymur o.
Ona yalvarmaq da kişilik deyil,
Onsuz da heç kəsə məhəl qoymur o.

Mənə vaxt verin

VAXT GƏLƏR...

Mən nəyi bilmirəm, canım?
Mən nədə acizəm, bala?
Yer də mənim öz məkanım,
Göy də mənimdir az qala.

Səmt küləyindən ummadım
Azadlığı, səadəti.
Mən insanam, bu sərt adı
Təslim edib təbiəti.

Yixılsam da palid kimi,
Bükülməyib dizim mənim.
Bərkimişəm polad kimi,
Poladda var izim mənim.

Gür çaylara od vurmüşəm,
Sular dönüb işiq olub.
Yerdən günəş uçurmuşəm
Günəş Yerə aşiq olub.

Mən şəhərlər salmışəm ki,
Buludlara dəyir başı.
Mən qalalar almişəm ki,
Tarix olub hər bir daşı.

Yollarda çox azmişəm da,
Həsrət məni çökib dara.
Tarixini yazmışəm da
Qobustanda qayalara.

Vaqif Hüseynov

Neçə əsrə çilənib qan,
Min qış gedib, bir yaz qalıb.
Cavanşirdən, Koroğludan
Qeyrət mənə miras qalıb.

Dağlar mənim qılincımdır,
Göylər mavi yapincımdır,
Sal qayalar balıncımdır,
Çağlar kinim, bir az qalıb.

Söykənmişəm indi dağa,
Dağ cürətim, qalx ayağa!
Araz düşüb aralığa,
Aralıqda Araz qalıb.

Sən Arazi, qamçı kimi
Çek keçmişin kürəyinə
Bir şəfali damcı kimi
Axıt xalqın ürəyinə.

Araz yaman ərköyündür,
Aşib-daşır Araz yeno.
Araz sırlı bir düyündür,
Əl uzatma bu dünyunə!

Çağırma hər gördüyüünü,
Qara-qara, ağ da ağdır.
Zaman özü bu dünyunu
Əllərimlə açacaqdır.

22

Mənə vaxt verin

MƏZARLARDAN GƏLƏN SƏS

Gəldinmi? Xoş gəlmisin! Uzan səssiz-səmirsiz,
Bizim dünya qərarsız, icrasız və emirsiz...
Yaşa min il, milyon il, yaşa lap milyard sənə,
Dirilər toxunmasa, ölülər dəyməz sənə.
Bir çeşmə mənzilin var, biz tərəfdən arxayıñ,
Yer üstündədir ancaq hər dələdüz, hər xain.
Yeraltı dünyamızda nə səhər var, nə gecə,
Nə matəm var, nə toy var, nə plov var, nə cüce...
Yalnız qarn güdənlər bizdə günah bilməsin,
Xəbərdar eyləyirik, bacarırsa, gəlməsin,
Nə bolluqdur, qə qılıq, nə varlıqdır, nə yoxluq...
Var bir iştahasızlıq, bir də əbədi toxluq...
Burdadır iztirabsız, qorxu-hürküsüz həyat,
Qızıl dişin yoxdursa, arxayıñ-arxayıñ yat.
Namərd qurbanısansa, yüz yol açıq qəbrini,
Yaracaqlar yaramı, yaracaqlar səbrini!
Məglub kimdir? - Ağlayan! Qələbə güləndədir.
Günah öldüründə yox, günah sən ölündədir!
Borcun varsa dövlətə ödənməmiş gəlmə ha!
Dövlətə borclu qalmaq naxoş gedir Allaha...
Arvadsansa, ərinin etdin daha bəxtəvar,
Kişisənsə, arvadın özünə tapacaq ər.

* * *

Gəldinmi? Xoş gəlmisin! Uzan səssiz-səmirsiz,
Bizim dünya qərarsız, smetasız, təmirsiz.
Kommunxozdan əbədi qurtulubdur canımız,

23

Vaqif Hüseynov

Nə dərdimiz var bizim, nə də ki dərmanımız.
 Burda heç bir təşkilat, burda divan-dərə yox.
 Nə durjinnik, nə milis gələ bilmir bizə xox.
 Rüşvət sözü gəlməsin burda birdən dilinə,
 Qəbrin yanar, küləklər divan tutar külünə.
 Burda heç kəs heç kəsə tələ qurmur bir daha,
 İsləməyir başımız, şükür olsun Allaha!
 Burda nə siyaset var, nə də ki, var partiya,
 Hər kəsin vicdanını getirirlər ortaya.
 Vicdanlar dari boyda, vicdanlar yanar, sizlər.
 Adam çox, vicdansa az, nə çoxdur vicdansızlar!

* * *

Gəldinmi? Xoş gəlmisin! Uzan səssiz-səmirsiz,
 Bizim dünya kralsız, kəndxudasız, əmirsiz.
 Hükum çəkə bilmirik başqa məzarstana,
 Burda pələnglər belə dönüb həlim məstana.
 Heç bir xalqa, millətə yuxarıdan baxmırıq,
 Heç bir xalqın başına yaxşılığı qaxmırıq!
 İmzasız məktub yazıb, batmayırıq günaha,
 Tövbənamə edibdir anonimçılər dəha.
 Birdən çəşib soruşma: "hanı çoxluq və azlıq,
 Hanı yerlipərəstlik, hanı bəs dəstəbazlıq?!"
 Torpağın üstündədir saydığın bu bələlər,
 Yaziq, ey vah dirilər! Min dərdə mübtələlər!

* * *

Gəldinmi? Xoş gəlmisin! Uzan səsiz-səmirsiz,
 Əbədi rahatlığı qazan səsiz-səmirsiz.

1965

24

Mənə vaxt verin

NƏHƏNG VARDIR

"Su qarşında, özüm təşnə, fəqət orda nəhəng vardır"
 (Kəlilə və Dimnə)

Qolu bağlı bir köləyəm zəmanənin hüzurunda,
 Pəncəsində xışmalayır əjdaha tək dövran məni.
 Həyat qəmlı bir karvandır addımlayıb ağır-agır,
 Son mənzilə aparacaq qoşulduğum kapvan məni.
 Nə dostların vəfəsi var, nə qohumun etibarı,
 Nə tapılar bir hal əqli, nə bir duyan insan məni.
 Mən taqətsiz, düşmən güclü,
 əlində həm tūfəng vardır,
 Su qarşında, özüm təşnə, fəqət orda nəhəng vardır.

Yoxsul - məzлum, varlı - zalıм,
 aqıl - xəcıl, axmaq - müdrik,
 Yaltaqların əlliində oyuncadır şahlar yenə.
 Hünərləri osir etmiş hünərsizlər nə zamandır,
 Ulduzları alışdırar Alov saçan ahlar yenə.
 Dövran belə uzun sürməz, yüksəlişin enisi var.
 Bu şahlığın sütunları təməlindən laxlar yenə.
 Qafıl yatma, bu çöllərdə, bu dağlarda pələng vardır,
 Su qarşında, özüm təşnə, fəqət orda nəhəng vardır.

25

Vaqif Hüseynov

İldirim tək şaqqıdayıb haray çəkmək istəyirəm,
Zəmanənin qılılı var fəqət sözlü dodağında.
Vətənimiz ələb-çapır bir göy gözlü sarı iblis,
Azad gəzə bilərəmmi əsir olan torpağımda?
Eldən-ələ, dildən-dilə düşsün gərək bu haqq səsim,
Mən qoymaram dustaq olsun
bu şerim bu varağında.
Dörd bir yanım zülmətsə də,
hər kəlməndə fişəng vardır,
Su qarşısında, özüm teşnə,
fəqət orda nəhəng vardır.

05.08.1984

26

Mənə vaxt verin

QİBTƏ ELƏMİRƏM...

Misir fironlarına qibətə eləmirəm mən,
Qullarm daşa dönmüş səbrinə baş əyirəm.
Başım sinəmə enməz min xəncər zərbəsindən,
Kölələrin ünvansız qəbrinə baş əyirəm.

Mumiylanmaq üçün yox xəzinəmdə daş-qası,
Qəbrim itib-batacaq - bu da gəlmir eynimə.
Min şerimdən bir beyt yaşada biliydim kaş.
Onu sarkofaqlı kimi geyinərdim eynimə.

27

YETƏR

Yol tapıb özünə sən də axsana,
Göl kimi iyənin qaldığın yetər.
Dünyanın seyrinə bir yol çıxsana,
Daş kimi xeyala daldığın yetər.

Gülmə bəxtikəmə, gülmə kasıba,
Gecikmə toyuma, cumma yasına,
Bu dolmaq bilməyən səbir kasama
Xəlvəti daş-kəsək saldığın yetər.

Harada gizləndim, aradın, tapdın,
Gündə birisinə sən məni yapdın,
Ömür xəzinəmi taladın, çapdın,
Məndən badi-xərac alındığın yetər!

Toxunma, qırılar qəlbimin simi,
Dost tapa bilməzsən bu Vaqif kimi,
Tarıma çəkilmiş əsəblərimi
Tar kimi götürüb çaldığın yetər!

17.I.1980

28

DÜNYANIN MƏNZƏRƏSİ

Dünya bir qan dəryası -
kükrəyiб çağlamaqda...

İnsanlar öz içində -
gülməkdə, ağlamaqda...

Patronlar daraqdadır,
barmaqlar çaxmaqdadır,

Bəşər öz ölümünə
heyrətlə baxmaqdadır.

ALİMİN FACİƏSİ

Sənin mühazirən başıma batmir,
Ayıl, ətrafına bir yol nəzər sal.
İndi uşaqlar da laylaya yatmur,
Sən isə dinəndə yatıram dərhal.

Solğun vərəqlərdən çekib gözünü
Nə olar, bir kərə salona baxsan?
Neçə tapıntı var, fəqət özünü
Nə zaman, harada bəs tapacaqsan?

Alimsən, hər sözün əzab, işgəncə,
Səsin nə qəlb açır, nə can isidir.
Həyatda özünü itirmək, məncə,
Alimin ən böyük faciəsidir.

28.V.1973

29

ÇÖRƏK

Dünyada çörəkdir hər şeydən uca,
Süfrəyə gəldimi, ayağa dur sən.
Çörəkli araba istəsə uçar,
Çörəksiz təyyarə qalxmaz yerindən.

Qabarlı elinlə yaşa hər zaman,
Daşdan çörək çıxar, mən deyim sağ ol!
Bil ki, hər smaqdan, hər imtahandan,
Achıq imtahanı çətindir, oğul!

Çörəyə bağlıdır yerdə var nə ki...
Arxa çevirəsən ona nabada.
Atalar söyləyib: "Vay o günə ki,
Çörək atı ola, insan piyada!".

TƏZYİQ

Bu qadər möhnəti mən necə çəkim?
Çəkmir kandarımdan qəm ayağını.
Çox təzyiq görmüşəm ömrümde, həkim,
Ancaq görməmişəm bu sayağını.

Başında gurlayan mühərrikləri
Saymaq özümə də ağır yük olar.
Gurultu bürüyüb büsbütin yeri
Dünyada nə qadər mühərrik olar!

Beynim hərb meydani olubdu sanki,
Raket partlayışı, təyyarə səsi...
Başının içinə dolubdu sanki
İran hadisəsi, Çin hadisəsi.

Çırpinır başında yaralı bir quş
Çıxır toz altından elə bil izlər.
Səslər də yaddaşa həkk olunurmuş!
Dimir qulağında xatirə-səslər.

Səslərin axarı çevrilir selə,
Hər səda qırılıb tökülen sini.
Bir yekəpər müdir yoğun səsiylə,
Ucadan çağırın katibəsinə.

Rəis qəbul edir bu səhər özü,
Çökür kresloya fil boyda bədən.

Dönür bir çökicə "sabah gəl" sözü
Enir gicgahıma ara vermədən.

Ulduz yağışına sən bir qulaq ver,
Qulaq ver gurlayan kəhkaşana da.
Günoşin başına dolanan bu Yer
Hay-küylə dolanır öz başına da.

Ela bil dördnala çapdı boz atlar,
Yollarda toz qalxdı, başıma endi.
Səssiz fırlanmayır bu kainatlar,
Oturub Paskala gülürəm indi.

Ay həkim, bir məni başa salsaşa,
Deyirsən: ürəyin solub, bürüşüb.
Bəs necə yol tapdı bu təzyiq qana?
Bəlkə deyəsən ki, "təzyiqin düşüb".

Başımı yoraraq əldən salmışam,
Yorğunluq tökülür indi gözüməndən.
Cürbəcür təzyiqə məruz qalmışam,
Təzyiq gözləməzdəm özüm-özümdən.

Bu təzyiq zalimin hökmünə bax da!
Dönüb lokatora sanki qulaqlar.
Ay həkim, deyəsən qonşu otaqda
Müdirin dalınca piçıldısan var...

ŞER ÖMRÜ

Sevincimi, kədərimi misralarla çevirmişəm,
Sevincimlə əlbir olub qəm taxtını devirmişəm.

Qəm taxtına qalxan sevinc bir az keçib qəmə dönüb,
Sevinc köklü zilim mənim qəm pərdəli bəmə döntüb.

Misra-misra sevincimi misra-misra qəm izlədi,
Söz nəhrimi zaman özü zir-zibildən təmizlədi.

Misralarım bir axarda birləşmədi şer ola,
Misralarım bir axara yerləşmədi - xeyir ola?

Hələ şair sanılmıram bu ellərin nəzərində,
Əsrlərin daş möhürü yoxsa şerin üzərində.

Haqqım yoxdur haray salib söyləyim ki, "Şairəm mən"
Şerə - ömrü illəri yox, əsrləri sayıram mən.

DEDİLƏR

Dedilər: - Gözünün işığı getdi,
Bu cızma-qaradan əl götür, canım!
Dedilər: - Ömrün də tükəndi, bitdi...
Dedilər, dedilər... qaraldı qanım...

Dedilər: - təlaşım əbəsdir, əbəs,
Qorxma, şersiz də keçinər cahan...
Dedilər: torpağı görmürsənmi bəs?
Dedilər, dedilər, dedilər yaman!..

Dedilər: daşını şerin at daha!
Beş günlük dünyadır, keyf cyla bol-bol.
Dedilər: - Yorğunsan, bəsdir, yat daha!
Amma ürək dedi: - Vaqif, ayıq oll!

QİYBƏT

Qiybat yixdi evimizi, kişi, saxla bu qiybatı!
Bu qiybatın nə faydası, nə xeyiri, nə qiyməti?!
Fırlatmaqdan bezmədinmi onun, bunun valını sən.
Elə çırp ki, tökmə yero dəymisi, kalını sən.
Fərz edək ki, hesabladın yüz nadüzün malını sən,
Axı, niyə verməlisən öz-özünə bu zəhiməti?
Bu zəhmətin nə faydası, nə xeyiri, nə qiyməti?!

Əyrilər heç, haldan niyə çıxardır düzələr səni bəs?
Yetər daha üyüdüyün, bu nə maraq, bu nə həvəs.
Sən Allah toxta görək, ağızını yum, səsini kəs!
Ayri hərif tapıb sırı bu hap-gopu, bu söhbəti,
Bu söhbətin nə faydası, nə xeyiri, nə qiyməti?!

Qadın boğazdan boşdusa bənd olma çox, boşda, burax!
Vay o vaydı kişi ola çənədən saz, başdan qıvrıq!..
Bütün ölkə qiybat qırır, ölkəyə bax, millətə bax!
Yerlə yeksan olan görüm bu ölkəni, bu milləti!
Bu millətin nə faydası, nə xeyiri, nə qiyməti?!

iyun 1980-ci il

Vaqif Hüseynov

ALABƏZƏK MİSRALAR

Qaranlıqdan qorxdığumu gizləmirəm mən,
Qaranlıqda düşmənimi izləmirəm mən,
Qaranlıqdan heç bir xeyir gözləmirəm mən.

Tənhalığın dəhşətini dana bilmirəm,
Robizonu bir həqiqət səna bilmirəm,
Allah necə tək yaşayır? - Qana bilmirəm.

Dost yolunda gər sinəni dumana, çənə,
Dost balanı öldürse də qabarma yena,
Dost düşmənə çevriləndə - yazıqlar sənə!

Mənə vaxt verin

DİLƏNCİ

Səni gördüm bu səhər, görməyəydim kas dedim.
Niyə insan doğuldun, yaranaydın daş dedim...
Əsdi qəlbimin teli titrəyən əlin kimi,
Yaman pərişan oldum nərişan telin kimi.
Yana-yana söylədim, İrana bax, İrana!
Gör hafızlər Vətəni necə qalmış virana!..
Ovcuna pul basanda yanaqların pul oldu,
Ah, bu xəfif qızartı çöhrənə bir tül oldu.
Bəlkə, bəlkə ilk dəfə əl açırsan bu tində.
Bu günlərə düşməsin qapındakı itin də.
Yox, yox, bağışla məni deyən yanıldım bir az,
Çörəyi olmayanın qapısında it olmaz.

EPİTAFİYA

Ay insanlar, gəlin yaxın,
Başdaşma durub baxın.
Sizin kimi bir insandım,
Dərdə düşdüm, oda yandım.
Ömür yolum çatdı sona,
Köçüb gəldim yer altına.
Dörd balam var - dörd nişanəm.
Üzlərində gəzməsin qəm,
Duaçıyam səhər-axşam;
Bürüməsin çən onları.
Ay insanlar, mən onları
Sizə, sizə tapşırıram!..

Vaqif Hüseynov

YAXŞI YOL, QIZIM

Qızım Vüsaləyə

Bu axşam sevincə qəm arasında
Bir ata ürəyi kövrəlit, qızım!
Bu axşam zil ilə bəm arasında
"Vağzalı" titrədir göyləri, qızım!

Bir qatar töyüyür sanki bu səsdə,
Başqa bir vəgzala bir gözəl enir.
Sən bir əfsuna bax, "Vağzalı" üstə
Bir vüsal, bir hicran nəgməsi dinir.

Qızım, ananın da dəyişib hah,
Bu kövrək anlar ki, xoş animizdir.
Sizin vüsalınız olan "Vağzalı"
Bizim müvəqqəti hicranımızdır.

Bu gün həyatımız vağzaldı sanki,
Yoxsa dinərdimi "Vağzalı" burda?
Dünya bir ağ perron, ağ zaldı sanki,
Qatarlar daşıyır vüsalı burda.

Sən gəlin gedirsən bu axşam, qızım!
Sənə bu səfərdə yar olsun Allah!
Bir ulduz falına baxmışam, qızım,
Ağgün olacaqsan, ağgün, inşallah!

Cənən cənimdandır, qanın qanımdan,
Qəlbində qəlbimin odu, qoru var.

Mənə vaxt verin

Artıq istəyirəm səni canımdan,
Cənən qorusan, cənim qorunar.

Təzə ailəyə köçürsən indi,
Özünə bayraq et ədəb-ərkəni!
Sözünə qat balı, şəkeri, qəndi,
Böyüyün, kiçiyin yolunu tanı!

Qaralsa başının üstə asiman,
Şimşəklər alıssa, alışma, qızım!
Sonda deyəcəyin sözü heç zaman
Əvvəldə deməyə çalışma, qızım!

Ağzından həmişə dürr tökülsün, dürr,
Sözünlə tanınar əslimiz indi.
Ləyaqətlə otur, ləyaqətlə dur,
Tək sənin deyil o, - nəslimizində!

Üstündə durduğum zəminəm, qızım,
Bilirəm təpəni dağ edəcəksən.
Sənə inanıram, əminəm, qızım,
Bizim üzümüzü ağ edəcəksən.

Dilimin ucunda birçə söz gəzir:
Dünyada həmişə xoşbəxt ol, qızım!
"Vağzalı" çalınır, qatar müntəzir.
Gedirsən, yaxşı yol, yaxşı yol, qızım!

26 avqust 1984-cü il

Vaqif Hüseyynov

YENİDƏN


A dostlar, yenidən nəğmə deyirəm,
Yenidən açılıb deyəsən səsim.
Yenidən sənətə mən baş əyirəm,
Yenidən kükrəyir eşqim, həvəsim.

Geridə qalmışam eldən dəstədən,
Qıratı, Düratı mine bileydim.
Qayıtdım yolumun əvvəlinə mən,
Ömrün əvvəlinə döñə bileydim!

23.IV.1977

**İLLƏR AYRICINDA
DÜŞÜNCƏLƏR...**





Mənə vaxt verin

İLLƏR AYRICINDA DÜŞUNCƏLƏR...

Lənkəran şəhəri 3 Nö-li orta məktəbinin 1953-cü il
buraxılışının 25 illiyi münasibəti ilə

Dağa döndəribdir fərəh sinəmi,
Ürək bu salonda boşalsın, dolsun.
Deyin, kim görübdür indiyə kimi
Əvvəlki zamana qayıtmaq olsun?

Möcüzə baş verib bu gün, möcüzə!
Vaxtı geri çökədik iyirmi beş il.
Zaman necə oldu baxdı bəs sözə?
O ki heç laylaya uyuyan deyil.

Bu necə həqiqət, bu necə xəyal?
Nə sayaq adlıadiq dördə bir əsri?
İndi nə kimyani sen yadına sal,
Nə iksi xatırlat, nə onluq kəsri.

Razi sala bilməz cavabım səni,
Bir dilsiz bahığam, bir qırıq neyəm.
Öyrənə bilmədim mən həndəsəni,
Qoca Pifaqordan xəcalətliyəm.

Paskal bir dağ idi, Qalua səngər,
Tənlikdən, düsturdan xəyalı azdı.
Qalxsayıdı məzardan Arximed əgər
Mənim günahımı bağışlamazdı.

Etiraf edirəm mən yana-yana,
Sözüm boyası deyil, şərim rəng deyil.
Dəqiq elmlər də şair olana
İlhamın özündən az gərək deyil.

Nə payızı sayın, nə qışı sayın,
Bizim yaş ölçümüz bahardır, bahar.
Saçımız ağdırsa, üzə vurmaym,
Darağa ehtiyac duymayan da var.

Biz ki sovurmadiq illeri yelə,
Qurub-yaradanlar sırasındayıq.
Yaşımız çatmayıb əlliye hələ,
Qırx birlə qırx beşin arasındaşıyıq.

41-lə 45-in arasında biz
Gah sazağa düşdük, gah oda düşdük.
Sızladiq bir ata yarasında biz,
Yaşadiq, acığa, inada düşdük.

41-lə 45-in dartilan daşı,
Baş-başa gələndə şimşek çaxırdı.
Cəbhədə yağanda güllə yağışı
Bizim üstümüzə acliq yağırdı.

41-lə 45-in arasında biz
Yıxıla-yıxıla qalxdıq, dikəldik.
Hələ bərkiməmiş sümüklərimiz
Odun şələsindən cəzana gəldik.

Uçuq daxmalarda ömür sürmüşük,
Nağılda gözmişik belə salonu.
Uzun növbələrdə ölen görmüşük
Daşlaşan övcunda çörək talonu.

Göynərdik, bir ulduz axıb sönəndə,
Deyərdik: taleyin xətası gəldi!
Birinin atası evə dönəndə
Sanardıq hamının atası gəldi.

Keçdi qara bulud, ötdü qara yel,
Dünyada qaiiblər olduq nəhayət.
Dirçələ-dirçələ Bu Vətən, bu el,
Biz də etə-qana dolduq nəhayət.

... Tələbə dostlarım, istərəm ki mən
Kükreyən, çağlayan bulağa dönüm.
Od alım kövrələn xatirələrdən,
Alişa-alışa çıraqa dönüm.

Mürgülü vulkanam, bəndəm bir himə,
Hələ çatmamışam mən sarı simə,
Günəş od tökəndə yayda alemə
Kölgə gərək olsa - qovağa dönüm.

Eşitsəm haraya çağırın bir səs,
Ay dərə, ay təpə, ha yolumu kəs!
Sazağa, şaxtaya düşəndə bir kəs
Həniri üz qarsan ocağa dönüm.

Sular kükreyəndə, sellər coşanda,
Səsim mürgüləyər çaylağ daşında,
Nəğmələr uyuyar bağrim başında,
Şer sorağında varağa dönüm.

İlham havalansın qoy pərdə-pərdə,
Yüz kərə demişəm, deyirəm bir də:
Babəklər, həzilər gəzən bu yerdə
Qayaya çevrilim, torpağa dönüm!

Vaqif Hüseynov

ANIB O GÜNLƏRİN FACİƏSİNİ

Atamla daqlara gedirdim onda,
Əl boyda uşaqdim, nə dərdim onda.
Gecəydi, füsunkar, qərib bir gecə,
Yuxuya dalmışdı çöllər xəsifcə.
Dərin dərələrə nur əlanmışdı,
Ay sanki hər yana səpələnmişdi.
Lalələr yanırıdı ay işığında,
Cinarlar bir gəlin yaraşığında...
Atamla daqlara gedirdim onda,
Əl boyda uşaqdim, nə dərdim onda!
Duz alıb gedirdik dağda bir xana,
Dağlar bürünmüştü çənə, dumana...
Öküzlər çəkirdi arabamızı,
Öküzlər gedirdi lap mizi-mizi.
Atam heyvanları yaman vururdu,
Yox, atam vurmurdu, zaman vururdu.
Öküzlər çəkmirdi, qırmanc enirdi,
Atamın göz yaşı gilələnirdi...
Yollarda yüz kərə enirdi yerə,
Yazlıq qoşulurdu tərs öküzlərə.
Atam ağlayırdı, mən ağlayırdım,
Ah, onu nə sayaq qucaqlayırdım!..
Birdən bulud gəldi Ayın üzünə,
Buludlar yayıldı göyün üzünə.
Tutdu dolaylarda yağışlar bizi,
Yorub əldən saldı yoxuşlar bizi.

İldirim şığıdı başımız üsdən,
Sıldırim qayalar səs aldı səsdən,

Mənə vaxt verin

Yollar uzanırdı elə bil qəsdən,
Sellər dərələrdə şaqqıldayırdı,
Sellər durna kimi qaqqıldayırdı...

Külək hiçqırtımı alıb gedirdi,
Səsimi daqlara sahib gedirdi,
Qəlbimi daşlara çalıb gedirdi,
Gözümün yaşını yuyurdu yağış,
Dağların başını yuyurdu yağış...

Atam əllərini qaldırıb göyə,
Yağış ara versin, dayansın deyə,
Yazlıq yalvarırıdı çərxi-fələyə.
Nə yağış kəsirdi, nə o, kəsirdi,
Şimşek şığırırdı, külək əsirdi.

Atam yana-yana bayatı dedi,
Amansız fələyə qəm atı dedi,
Yelləyib əlini: "Qoy Allah kəssin
Belə yaşayışı, həyatı" - dedi.

Dedi: "Yüküm duz mənim,
Dərd-sərim yüz mənim,
Yerdə heç nəyim yoxdur,
Ay mənim, ulduz mənim..."

Yağışlar kəsəndə yetişdi mənzil,
Yekə xarallarda duz qalmamışdı.
Məglüb bir əsgərdi atam elə bil,
O hələ bu qədər qocalmamışdı.

Xan tutdu atamın ağ saqqalından,
Çəkib vəhşi kimi yelə sovurdu.

Qoşuldu yellərə şadlığım, aman!
Sanki sevincimi yeləsovurdu.

Elə bil əl atıb ürəyimə xan
Yoldu açılmamış arzularımı.
Elə bil tutuldu yenə asiman,
Döyüdü dolu, yağış arzularımı.

Hər ağ tük elə bil zamanın oxu,
Bu oxlar sinəmə sancıldı indi.
Yox, saqqal deyildi xanın yolduğu,
Bir ağ gün görməyən körpəliyimdi...

Düşdü alovzlara uşaq xəyalım,
Sinəmdə ox yeri sanki göz-gözdü.
Ata saqqalını üzən o zəlim
Körpə ayağımı torpaqdan üzdü!

... Yeridi fəsillər, yeridi illər,
Yıxdı zaman özü qəm dünyasını.
Körpə arzularda açıldı səhər,
Əbədi qaytardıq ömrün yazını.

Elə bil dünyaya gəlmışəm yeni,
Gülürəm səadət beşiyində mən.
Anıb qara günün faciəsini
Durmuşam ağ günün keşiyində mən.

ÖMRÜN BİR ANI

Əlimdəki şəkildə ömrümün bir ani var,
Ömrün də sükütu var, ömrün də tufanı var.
Şəkildə mən gülürəm, dişim qar kimi düm ağ,
Bu pərişan çöhrəmdə gülüş solğun bir cıraq...
İzdihamlı şəhərdə azan bir uşaq kimi
Gülüş elə o sayaq gəzir uşaq çöhrəmi.
Sanki silah gücünə gülmüşəm şəkildə mən;
Gör nə yaman arıqam, ölmüşəm şəkildə mən.
Bombalanmış səngər tek ovurdularım batıbdır.
Sanki dodağım üstə "çörək" sözü yatıbdır.
Gözlərimdə zamanla üzləşməyən savaşım,
Xəzan görmüş fidanam, tökülür əyin-başım.
Neçə yerdən qırılmış köynəyimin milləri,
Şəkələ zaman and verib: "Mühərabə illəri".

ANAYA ALQIŞ

Soruşmayın adını, ünvanını, yerini,
Zəmanə dəyişibmiş, sən bir işə bax, işə -
Parçalayıb dişilə sərhəd məftillərini
Bir ana gəlməliymiş oğlu ilə görüşə.

Ötdü neçə payız, yay, ötdü neçə bahar, qış,
Ana dedi: "Gəl bəri...". Oğul dedi: "Gəl bəri..."
İntizar sona yetdi, yenə anaya alqış!
Sərhəddi aşib gəldi onun ölüm xəbəri.

KRIM DƏFTƏRİNĐƏN

I. Tələsirəm

Tələsirəm görüşünə
Krim! Krim!
Qanadlayıb səmaları
Gəlirəm mən.
Senin döyüş şöhrətini
Bilirəm mən.
Yanağında güllə yeri
Şirim-şirim.
Yollar uzun, yollar düyün
Yumaq kimi.
Tələsirəm görüşünə
Uşaq kimi.
Düyünləri qoy açmadan
Qırımlı! Qırımlı!
Tələsirəm görüşünə
Krim! Krim!
Bir okean qoynundayam -
O səmadır.
Uçan mənəm, ya təyyarə?
Müəmmadır.
Qara dəniz, dodaqların
Qaçır yenə...
Ağ ləpələr, ağ dişlərin -
Mərcan kimi.
Torpaq altda bir-birini
Qucur yenə

Neçə xalqın oğulları
Bir can kimi.
Sevincimin silsiləsi
Tarım-tarım.
Sakitliyim, həyəcanım
Krim! Krim !

II. Qara dəniz

Bu adı kim verib? De niyə? Haçan?
İlk dəfə kim onu qara görübdür?
Mavi köynəyinin bəndini açan
Bağının başında yara görübdür.
Sönən mərmilərdir onun yarası,
Batan gəmilərdir onun yarası.

Güller açılmışdı sahil boyunca,
Gülə açılanda görməmişəm mən.
Sevinclər saçılır burda doyunca,
Kədər saçılında görməmişəm mən.
Matəm saxlayırlar Sapun-Qarada,
Hələ ağlayırlar Sapun-Qarada.

Niyə Qara dəniz deyilib ona?
Mavidən mavidir suları fəqət.
Qranit qayalar əyilib ona,
Qranit qaya yox, qranit hiddət!
Bu hiddət sönməyib Sevastopolda,
Çox sevinc dönəməyib Sevastopola.

Hamar da olursan bir ayna təki,
Gah da ki püskürən vulkan olursan.
Qoynunda o qəder insan yatır ki,
Bəzən də sanıram insan olursan.
İnsan təbiətli Qara dənizim!
Mənim dəyanətli Qara dənizim!

Bu torpaq altında min-min ata var,
Ay dəniz, qıry vurub atamı səslə!
Analar böyüdü bizi, analar,
Atalar saxlayır sinəsi üstə...
Atalar qorudu dincliyimizi,
Atalar qorudu gəncliyimizi.
Mənim yaz nəfəsli Qara dənizim!
Mənim ata səsli Qara dənizim!

III. Ayıdağ

Ayıdağ! Ayıdağ!
Gəl keçmişə qayıdaq,
Əşrləri çevirək
Duzlu bir roman kimi.
Görün alatoranda,
Görün lap duman kimi;
Hər necə görünürsən
Qəbulundur, görün kaş!
Səni kim tilsimləyib,
Səni kim eləyib daş?
Necə "vird" oxuyub ki,

Ayi dönüb dağ olub,
Qovuşub ölməzliyə,
Ölündən uzaq olub?
Ayıdağ! Ayıdağ!
Əşrləri oyadaq!
Bir ayının belində
Neçə qoşun basılıb?
Neçə nakam məhəbbət
Sıldırmış qayalara
Qızıl qanla yazılıb?
Başını pəncən üstə
Qoyub yatdığını yetər!
Fikrə getdiyin yetər!
Derdə batdığını yetər!
Səni kim kəşf eyləyib,
İlk sakinin kim olub?
O bəlkə canı olub,
O bəlkə hakim olub.
Bəlkə səyyah olub o?
Bəlkə adı bir qaçaq?
Yunanlardan, ya bəlkə
Türklərdən söhbət açaq?..
Sonra knyazlar gəlib,
Tökülüşüb qraflar,
Əzmə-büzmə xanimlar -
Başdan-başa kraxmal.
Qağayılar səksənib,
Uçub uzağa qonub.
Bir dodağın boyası

Başqa dodağa qonub.
Düz olmaz, desəm bura
Peterburq, ya Orlean
Bakırəsi gəlibdir.
İlk busələr gəlməyib.
Bura ilk busələrin
Boz dumana bürünən
Xatirəsi gəlibdir.

Qara dəniz qəzəbdən
Qabarardı, daşardı-
Tərənməzdi Ayıdağ,
Dəbərməzdi tükü də,
Ayıdağın nə vardi!
Ayıdağ! Ayıdağ!
Öz aramızdır ancaq
Yeri var buna görə
Zopa ilə döyülsən!
Yaxşı ki, daş ayışan,
Əsil ayı deyilsən!

Bir zaman dik atıldım
Topların nərəzindən.
Üstünə od töküldü
Faşist təyyarəsindən.
Yandın, dina bilmədin,
Boğdun öz qəzəbini.
Bilib daş olduğunu
Söydün daş əsəbini.
- Daş niyə dözməlidir?

Susmalıdır daş niyə?
Bir udumluq havaya,
Bir addımlıq yerişə,
Bir atınlıq nifrətə-
Söylədin ki: - TƏŞNƏYƏM!
...Fürerin tulaları
Ayıdağa cumdular.
Gizli deyil ki, ondan
Yağlı tikə umdular.
Ayıdağın təmkini,
Əzəməti, vüqarı
Tamam quduzlaşdırdı
Yarımqudurmuşları.


Onlar insan adına
Yaraşan nə vardısa
Burda çöle atdlar.
Ulduzlara hürdülər,
Aya gülə atdlar.
Yenə susdu Ayıdağ,
Gec dindi, güc dindi o.
Öz keçmiş şöhrətiylə
Xumarlanır indi o.

Ayıdağ! Ayıdağ!
Deyəsən uzaq getdik,
Gəl bu günə qayıdaq.
Keçib gedən dərdləri
Qoy dəfn edək, qoy udaq!
Çöhrənə nur dağılib,

Vaqif Hüseynov

Yaraların sağahb.
Gülür sənin də üzün,
Gülür mənim də üzüm
Burda öz taleyimin
Ağasiyam mən özüm.
Əcdadımın şöhrəti
Qızıl xətə yazılıb
Ən qədim qalalara.
Sən də sağ ol, Ayıdağ,
Al günəşini hər səher
Belində gətirərsən
Artekdə balalara.
Söylə, şerimda sənə
Ayıdağımı söyləyim,
Yoxsa deyim "Daş qala"?
Güçün çatar bilirəm
Hər yol azan yağını
Eyləyəssən daşqalaq!
Ayıdağ! Ayıdağ!
Gəl dünyani oyadağ!

MƏNİ BİR HAVADA
GÖRMƏYİN HƏC
KƏS...



Mənə vaxt verin

MƏNİ BİR HAVADA GÖRMƏYİB HEÇ KƏS...

Məni bir havada görməyib heç kəs,
Gah aşıl-daşıram dağ çayı kimi;
Gah da birdən-birə tükənir həvəs,
Düşürəm sahildə lal qaya kimi;
Bağrımda nə haray, dilimdə nə ses...

Məni bir havada görməyib heç kəs,
Vaxt olur sadəlik etalonu tək
Adıma, özümə tapılmış əvəz;
Vaxt olur bir gecə eşalonu tək
Məchul kölgələrlə doluram əbəs...

Məni bir havada görməyib heç kəs,
Min bir hava çalır könlümün simi.
Ürək bir havada dayana bilməz
İyirminci əsrin havası kimi;
Məni bir havada görməyib heç kəs.

28.VI.1973

BƏLKƏ DƏ...

Dəvə dözümlüyəm, daş səbirliyəm,
Əsrin hər üzünü üzüm görübdür.
Yay - afrikaliyam, qış - sibirliyəm,
Payız ürəyimdə yaz hönkürübür.

Dəniz tək qabarar, çəkilər sinəm.
Sinəm od püşkürən nəhəng bir köرük,
Dünyanın xoşbəxti bəlkə də mənəm -
Sevincim də böyük, qəmim də böyük!

MƏZHƏKƏ QURTARDI

Gah aşpaz olmuşam, gah da qalayçı,
Sonra da şeytana papaq tikmişəm.
Döyənək edəndə əlimi qayçı
Başqa bir peşəyə hūcum çəkmışəm.

Fırçamla dolaşdım hər bir yeri mən,
Hopdu rənglərimə yazın iyi də.
Görüb donda-dona girənləri mən,
Dedim, bacararam artistliyi də.

İllərlə səhnədə külüng döymüşəm,
Qarşısında açılıb dərin bir dərə.
İllərlə özümü dartıb öymüşəm,
Ancaq nahaq yerə, çox nahaq yerə.

Məzhəkə qurtardı, pərdəni salın!
Burnumdan uzağı görə bilmirəm.
Mənim ərizəmi nəzərə alın,
Daha heç bir rola girə bilmirəm!

SAXLAYIN BU OYUNU

Ürəyimdə bir parça od,
Gözlərimdə - dolan bulud -
Şerə gəldim.

Bir az şöhrət həvəsilə,
Bir az qəlbin öz səsilə -
Şerə gəldim.

Uşaqlığım
Çöl-bayırdan yiğışmamış,
Nə ölçüyüə, nə qəlibə
Sığışmamış,
Dəli-dolu,
Ürəyi boş, əli dolu -
Şerə gəldim.

Gah boşaldım, gah da doldum,
Öz səsimə heyran oldum,
Xumarlandım,
Təriflərlə sığallandım,
Tumarlandım,
Tərif məni
Tiryək kimi məst elədi.

Kim el çaldi şorəfimə -
O da mənə qəsd elədi.

İndi...
Sönüb odum.
Quruyubdur
Gözlərimdə buludum...
Zərərin yarısından
Qayıtməq da xeyirdir.
Ən ağır yük - şerdir.
Sən ey aldanmış ilham,
Vida üçün əlini
Mən sixmaq istəyirəm.
Saxlayın bu oyunu,
Mən çıxmaq istəyirəm...

KƏDƏR

Kədər bir həyasız, üzlü qonaqtək
Qapını döymədən girər içəri.
Sən qovmaq istəsən, kövrələr türək,
Daha da əzizlər o, bu ləçəri.

Elə ki, yol tapdı ürəyimizə,
Elə ki, özünə yer eylədi o;
Olub qızıl ilan, qanadlı gürzə,
Görürsen qanına yeriklədi o.

Görürsen sovurur iliyini də,
Elə ki, büsbütün qurudur səni;
Elə ki, lap kəsir köləyini də,
Elə ki, özündə əridir səni;

Ölüm qəhqəsi diniş səsində,
O, öz zəfərini alemə yayır.
Kədər - bir ürəyin faciəsində
Min ürək yıxmağa qüvvə toplayır.

Ay mənim əzizim, ay qan qardaşım,
Sən uca bir qaya, sıldırıım dağ ol;
Kədəri təslim et, ucalsın başım,
Kədəri dərdə sal, mən deyim sağ ol.

Vaqif Hüseyynov

ÜRƏYİMƏ BAX

Gəncliyim ulduz tək qaralıb, sönüb,
Başına çən düşüb, duman düşübdür.
Yaşımın çoxluğu Araza dönüb
Bizim aramızda yaman düşübdür!

Bir od vurmusan ki, duyğuya, hissə,
Donub gözümde yaş, dodağında ah.
İl ilin ardına düyünlənibsə,
Zaman tələsirsə, məndə nə günah?

Yaylaqdan qışlağa köçübdür sürü
Qalıb qar altında nə qədər ocaq.
İllərin qarını üstümdən kürü,
Sən qaldır sinəmi, ürəyimə bax.

Mənə vaxt verin

MƏNİM ÜMİDİM

Sabah qızım ümidimi aparacaq məktəbə,
Ümidimin qapısını sabah qızım açacaq.
Sevincimi daşısınlar qucaq-qucaq məktəbə,
Sevincimi ümidimdən ayırmalar ancaq.

Ümidimlə qar üstündə ayaqyalın gəzmişəm,
Şaxta vurub, sazaq kəsib ümidimi o ki var.
Ata əli həsrətilə yanib saçım, dözmüşəm,
Bir də ata əllərinə həsrət qalmasın saçlar.

Ümidimi xərcəmişəm ağır illər boyunca,
Ümidimin səxavəti sənə tanışdır, ürək!
Yeməmişəm, yatmamışam, gülməmişəm...doyunca.
Ümidimi yemişəm mən atlı olanda çörək...

Sabah qızım ümidimi aparacaq məktəbə,
Müəllimlər sanacaq ki, qayıtmışam təzədən.
Soruşmayın yaşımlı siz, dəxli varmı mətləbə?
Ümidimin saçlarına düşür indi təzə dən.


Hanı mənim oturduğum tanış parta görəsən?
Necə? Necə? Köhnəlmışdı, tulladınız bir yana?
Mühərribə görən parta, bilirsənmi, gərək sən
Muzeylərdə qoyulaydın ən möhtəşəm salona.

Vaqif Hüseynov

Hə, görəsən, sabah yolda maşın-filan olarmı?
Yox, yolların sürətini saxlamazlar, bilişəm.
Yaxşı, birdən saxladılar... belə yalan olarmı?
Mən özümlə danışıram, mən özümlə gülürəm.

Yol keçənlər biləcəkmi gələn qızımdır mənim?
Ona kömək edəcəklər bəlkə yolu keçməyə.
Gərək bu gün mən danışam, gərək bu gün mən dinəm,
Ümidimlə qızım gedir al günəş-i içməyə.

Qədəmləri səkilərə naxış-naxış düşəcək,
Yatağına sığmayacaq nə ürəyim, nə dilim.
Sabah məktəb dənizinə bir ağa yağış düşəcək,
Mirvariyyə döñecəkmi bu ağa yağış nə bilim?..



Mənə vaxt verin

AĞLAMAQ İSTƏYİRƏM

Felək mendən alır kam,
Yanır odarda ilham.
Doluxsunmuş buludam,
Ağlamaq istəyirəm,
Ağlamaq istəyirəm...

Hava çənli-çiçəkli,
Yolum daşlı-kəsəkli,
Sırdaşım olsun təklik...
Ağlamaq istəyirəm,
Ağlamaq istəyirəm.

Qış ağartmış dişini;
Ölüm görür işini.
Fələyin gordisini
Saxlamaq istəyirəm,
Ağlamaq istəyirəm.

Əsdi səhər nəsimi,
Qopdu qəlbimin simi.
Deli bir ümman kimi,
Çağlamaq istəyirəm...
Ağlamaq istəyirəm.

Əcəl kəsdi qapımı,
Can itirdi tabını.
Ömrümün kitabını
Bağlamaq istəyirəm,
Ağlamaq istəyirəm,
Ağlamaq istəyirəm.

Vaqif Hüseynov

QƏRİBSƏDİYİM AXŞAM

Axşam qəribəsim, kövrəldim yaman!
Axşam doluxsundum yaz səməsi tək.
Sənin baxışında sürünen duman
Sandım ki, üzüma pərdə çekəcək.

Elə bir pərdə ki ... görünməz olar
Yaxın da, uzaq da, doğma da, yad da.
Qara bir qurğunun gözümə dolar,
Dolar ürəyimə bir azğın od da.

Alişa bilərəm bu oddan gülüm,
Siyıl çıx dumandan, buluddan, gülüm!

Bu qəm dəryasından sıçra sahilə,
Bu qorxunc yuxudan oyan, əzizim!
Ömrün qurubuna vaxt var ki hələ...
Hara tələsirsən, dayan, əzizim!

Yaşından qabağa qaçma, gülərlər,
Qayğılı görünmək vaxtına qalib.
Sarılsın boynuma qoy o gül əllər,
Necə çıxacağam? - Baxtına qalib.

Baxtından sən nə küs, nə də ki inci,
Hər eşqin yolunda tapılmır inci.

29.V.1973

Mənə vaxt verin

VAXT GƏLƏR...

Mən nəyi bilmirəm, canım?
Mən nədə acizəm, bala?
Yer də mənim öz məkanım,
Göy də mənimdir az qala.

Səmt küləyindən ummadım
Azadlığı, səadəti.
Mən insanam, bu sərt adım
Təslim edib təbiəti.

Yixılsam da palid kimi,
Bükülməyib dizim mənim.
Bərkimişəm polad kimi,
Poladda var izim mənim.

Gür çaylara od vurmüşəm,
Sular dönüb işiq olub.
Yerdən günəş uçurmuşəm
Günəş Yera aşiq olub.

Mən şəhərlər salmışəm ki,
Buludlara döyrə başı.
Mən qalalar almişəm ki,
Tarix olub hər bir daşı.

Yollarda çox azmişəm da,
Həsrət məni çəkib dara.
Tariximi yazımişəm da
Qobustanda qayalara.

Neçə əsrə cilənib qan,
Min qış gedib, bir yaz qalib.
Cavanşirdən, Koroğluandan
Qeyrət mənə miras qalib.

Vaqif Hüseynov

BURDA ŞEKƏR İLƏ

Burda Şəkər ilə yanaşıyam mən,
O, sinə daşdır, baş daşıyam mən.
Köçdü bu dünyaya gör nələr üstə:
Yazlıq daşa döndü sinələr üstə.
Məni hər məclisdə başa çəkdilər,
Başda baş apardım, başdan əkdilər.
Dedilər: canında bu əda ki var,
Ondan ən münasib başdaşı çıxar.
O çağdan başdaşı olmuşam burda,
Şəkərin yoldaşı olmuşam burda.
İkimiz də daşiq, ikimiz də daş,
Əbədi qardaşiq, əbədi qardaş.

15.V.1973

70

Mənə vaxt verin

POETİK SAVAŞMA

Şəkər Aslana

Bu gün bir yay kimi gərildi əsəb,
Dayandıq üz-üzə, gəldik söz-sözə.
Bir çılgın etiraz, bir kövrək qəzəb
Hardansa yol tapdı ürəyimizə.

Çoxdan gözləyirdik sanki bu günü,
Acı söz üstündə yarışa çıxdıq.
Azalda-azalda ürək yükünü
Az qala yenidən barışacaqdıq.

İllerin tozunu təmkinlə sildik
Ən kiçik xətanın üzündən belə.
Acı bir istehza kəşf edə bildik
Ən gözəl kəlmənin özündə belə.

Zamani elə bil tutub əylədik,
Vaxtin boğazına doldurduq buzu.
Bu söz savaşında sübut eylədik
Yaman hazırlayıb olduğumuzu.

28.V.1973

71

VAQİFƏ

Mən də tipəm,
Sən də tip.
Məndə pul var,
Səndə cib.
Ağızları ciblərin
Məndə açıq,
Səndə kip.
Bip,
Bip,
Bip!!!

Səkər Aslanov

ŞƏKƏRƏ

Tipliyimə sözmü var? -
Bəli, tipəm mən.
Bu söz üçün ağızından
Gərək öpəm mən.
"Məndə pul var"
misrası
Döşümə yatdı.
"Səndə cib var"
sətri də
ağlıma batdı.
Qaldı ciblərin açıq,
Ya kip olması:
Burda gərək bir qədər
Uzansın yazı.
Bəli, qardaş ciblərin
Açıqdır, açıq.
Bilirəm, gəlməz sənə
Bu sözüm açıq;
Niyyətini, qəsdini
Duyub el hamı...
Quşu quşla tutarlar,
Düz tapmışam?
Bilirsənmi ciblərim
Nə üçün kipdir?
Kipdir ona görə ki, -
Anam tikibdir.
Bilirsən niyə tikib? -
Avamsan, avam!
Cibimə pul qoyarlar -
Ondan qorxuram,
Yaman qorxuram!

Vaqif Hüseynov

HƏR YOLUMUZ HƏQİQƏT...

Hər yolumuz həqiqət
olsayıdı, nə qəmimiz!
Derin-dərin dəryada
batardımı gəmimiz?
Can atdığımız hər şey
asan gəlsəydi ələ,
Həyat bənzəməzdimi
bir fahişə gözələ?
Hər addımda çıxmasa
qarşıya min maneə,
Bir ömürlük arzuya
bəs eylər bir saniyə.
Atın mənim yoluma,
harda dağ var, dərə var.
Yolum keçilməz olsa,
ömrə yolum uzanar.

03.VII.1973

Mənə vaxt verin

MƏNİ İZLƏYİN Kİ...

Mən özüm söyləsem düşərlər şəkə,
Barı siz anladın düşmənlərimə.
Min böhtən, milyon şər, yüz milyon lekə
Kölə sala bilməz bir hünərimə.

Böhtəna düşdükcə bəllurlaşıram,
Düşmənim vardisa, demək, varam mən!
Nadan dost görəndə aşib-daşıram,
Ağıllı düşmənə minnətdaram mən.

Heç kəs ayranına turş demir axı,
Turş ayran içəndə üz turşutmuram.
Məni sarsıtsmayıb min tənə dağı,
Sönməz tufanda da haqdan yanın şam.

Vaxt olub üstümə qoşun yeriyib,
Ehtiyac da məni çökdürməyiib diz.
Dumanca düşmüşəm - duman əriyib
Dənizə düşmüşəm - quruyub dəniz.

Dar gündə aradan tez çıxanları
İblisin özüyle lap tən bilmışəm.
Üzə gülə-gülə ev yixanları
Dünyada ən güclü düşmən bilmışəm.

Məni addım-addım izləyən, pusan
Min tərif üyüdər, bir məqam gəzər.

Vaqif Hüseynov

Düşmənlə döyüşmək asandır, asan,
Dost cildinə girən düşməndən həzər!

Fitnələr önündə qurudum, susdum,
Qəlbim də bənzədi qırılan simə.
Ən qəddar düşmənsə ən yaxın dostum
Kimiə inanım bəs, ilahi kimə?!

Yox mənim qopmadı qəlbimdən bu səs,
Heç kimdən, heç kəsdən yoxdur gileyim.
Siz ey düşmənlərim, hardasınız bəs,
Məni izləyin ki, mürgüləməyim.

1976

76

GƏNCLİK VƏ QOCALIQ


Müəllif: Vahid Məmmədov



GƏNCLİK VƏ QOCALIQ



Əlavə: Vahid Məmmədov
Kəndtər, təhsil, əmək-hərəkat
Şəhər və qəsəbələr, əmək-hərəkat



Mənə vaxt verin

GƏNCLİK VƏ QOCALIQ

Dünyaya gəlmİŞəm səndən xəbərsiz,
Bilmədim nə zaman doğuldun sən də.
Dağlar yaransa da çəndən xəbərsiz,
Dağlar xumarlanar dumanda, çəndə.

Elə mən də sənin gözəlliyyindən
Xumaram əbədi, məstəm əbədi.
Alnumdakı qırış, saçimdakı dən:
"Sizi ayurmağa gəlmİŞəm" - dedi.

Əsdi səhər-səhər ilk bahar mehi,
Üfüqdə alışdı bir üzük qaşı.
Gün doğdu, çən keçdi, tökülən şəhi
Sən mirvari sandın, mənsə göz yaşı.

Çağırdın adımı ilahi səslə,
Baxdım yoxuşlara, doğrandım şan-şan.
Sən dağı çıxırdın min bir həvəslə,
Mən dağı enirdim yorğun, pərişan.

Həsrət dolaşacaq həmişə Yeri,
Hieran qılıncını siyiracaqdır.
Gecikən, tələson məhəbbətləri
Zaman yoxuşlara ayıracاقdır.

04.XI.1977

QOCA VƏ QARI

Əziz qarışını basdırıb qoca
Ağır addımlarla evinə döndü,
Az qaldı divarlar üstünə uça,
Ocağı qaraldı, çırığı söndü.

Plov dəm alırdı ocağın üstə,
Lampa da əvvəlki lampayıdı elə.
Ucadan çəmkirdi uşağını üstə:
- Ay bala, işığa nə oldu belə?

Uşaq babasına heyrotla baxdı,
Qaşları dartılıb çəkildi tarım.
Qocanın sözündə şimşəkmi çaxdı,
Uşağın bağırina düşdü ildirüm?

Gözündə deyəsən yaşı gileləndi,
Üzünü kənara çevirdi dərhal.
Qoca bir ah çekdi, Yer silkeləndi,
Töküldü başına neçə min sual.

İllər düyünləndi biri-birinə,
Sanadı gördü ki, əlli düyündü.
Tufanda keçmişdi o qız əlinə,
Aynatək təmizdi mavi göy indi.

Əlli il yanaşı addımladılar,
Əlli il bir oldu dərd-sərləri.
Bulud ələdikcə göydən yere qar
Köhnə dəyirmannın dondu pərləri.

Özü də qocalıb düşmüşdü əldən,
Köhnə dəyirmandı elə özü də.
Qorxu bilməmişdi o ki əzəldən,
Bir yol dolmamışdı hələ gözü də.

Döyüş də görmüşdü, ölüm də, qan da,
Dost itkisinə də az yanmamışdı.
Bir ana qəlbində fəryad qopanda
Ürək alışmışdı, göz yanmamışdı.

Odur ki gözündə görünməzdə yaş,
Odur ki dilindən qopmazdı fəryad.
Odur ki bağrında hayqıran təlaş
Bir sözlə, bir səsə dönməzdə heç vaxt.

Bəs, indi nə oldu qocaya birdən,
Niya ciyinləri qalxıb enirdi?
Yoxsa ki düşmüşdü tavandan, girdən?
Odur ki, göz yaşı gilelənirdi.

Dağılıb getmişdi qonum-qonşular,
Yuxuya getmişdi nəvə də çoxdan.
Qoca düşünürdü: "Bu insan ki var
Görəsən nə sayaq var olur yoxdan?

Sonra da varlıqdan yoxluğa dönür,
Nə bilim başına nə golir daha?"
Qocanın gözündə məhəbbət sönür -
Ulu fələklərə, qadir Allaha...

Bir qoşun vahimə dolaraq evə
Varlığı gəmirir, əzir, üyündür.
Anladı ömründə qoca ilk dəfə -
Təklik dəhşətlərin ən böyüydür!

Əl çəkib xəyalın qızıl yalına
Qoca qəm bürçünə qalxıb dikəldi.
Bütün tənhaların yandı halına,
Allaha, üstəlik, yazığı gəldi.

Külək oxşayırdı çöldə baharı,
Qocanın bağında bəs niyə qışdı?
Beş qarış torpağa sığışan qarı
Onun həyatında dərə açmışdı.

...Keçdi yan otağa, gördü nəvəsi
Yatır müşil-müşil, çöhrəsi çox şən.
Qocanın kükrədi həyat həvəsi,
Əyilib uşağın öpdü üzündən...

QOCALAR

Palıdla aparar ömür bəhsini,
Gah bəmə, gah zilə çəkər səsini,
Görüb nəvəsini, nəticəsini,
Körpələr qalxdıqca qalxar, ucalar -
Qocalar.

Hər kəlməsi sada, hər sözü saya,
Səslərin axarı bənzəyər çaya,
Dönüb Ərəstuya, İbn Sinaya,
Yüz alım çağırısan əyər, bac alar -
Qocalar.

Gözünün düşməni bəladır, şərdir,
Dünən də nər idi, bu gün də nərdir,
Hər biri Koroğlu qeyrətli ərdir,
Şahların başından qızıl tac alar -
Qocalar.

Göynəyər sovulan xazəllərə də,
Qəlbində yer verər qəzellərə də,
Baxar oğrun-oğrun gözəllərə də,
Əfəl oğlanları qınar, acılar -
Qocalar.

Vaqif Hüseynov

QOCALDIM

Qocalmışam, boşalıbdır çənəm indi,
Əyləməyir məni heç bir sənəm indi,
Arxayındır dədəm indi, nənəm indi,
Arvadım da arxayındır - zərərsizəm,
Heç bir kəslə işim yoxdur - zəhərsizəm.
Tərki-dünya bir dərvişlə tənəm indi,
Cavanlara lağ eyləyən mənəm indi.

Zəmanə gör nə dəyişib, xarab olub!
Hər xumar göz bir piyalə şərab olub!
Gözəllərin gül nəfəsi güləb olub
Səpilibdir küçələrə, meydanlara.
Qızlar indi papaq tikir şeytanlara.
Oğlanların çirkini də sirab olub!
Soyuyubdur, buzlaşdırın sinəm indi
Əyləməyir məni heç bir sənəm indi.

Bahar nə tez gəlib-getdi? - heç bilmədim.
Güllərimi kim xar etdi? - heç bilmədim.
Arzularım niyə bitdi? - heç bilmədim.
Xəzan görmüş bir yarpağam budaq üstə,
Dodaqlarım daha qonmur dodaq üstə.
Sevənlərim hara itdi? - heç bilmədim.
İstəklərddən, həvəslərdən genəm indi,
Arxayındır dədəm indi, nənəm indi.

Mənə vaxt verin

Arvadım da arxayındır - zərərsizəm,
Xeyli vaxtdır qurumuşam - bəhərsizəm,
Qayğısızam, fərəhsizəm, qəhərsizəm,
Könlüm, gözüm gözəlliyi içmir daha,
Tavansızam, kirdarsızam, təhərsizəm.
Dərələrə çöküb qalan çənəm indi,
Tərki-dünya bir dərvişlə tənəm indi.

Heç bir kəslə işim yoxdur - zəhərsizəm,
Tərk edilmiş bir köhlənəm - yəhərsizəm,
Hökmdaram - ölkəsizəm, şəhərsizəm,
Məhəl qoyan yoxdur indi sözlərimə,
Yavaş-yavaş axşam çökür gözlərimə,
İnnən belə gündüzsüzəm, səhərsizəm.
Cavanlara lağ eyləyən mənəm indi,
Qocalmışam boşalıbdır çənəm indi...

Vaqif Hüseynov

QOCALARIN NƏĞMƏSİ

Yayda kölgəliklər məskənimizdir,
Soba kənarıdır qışda yerimiz.
Yazda sevincimiz çaydır, dənizdir,
Payızda xəzələ göynəyərik biz.

Dursa da yöllarda naxışlarımız,
Yenə fəxr edərik oğulla, qızla.
Keçmişə boylanar baxışlarımız,
Sabaha baxarıq inamımızla.

Dünyada baladan şirin de, nə var?
Sevincdən, fərəhdən kövrlər ürək.
Bizim nazımızla yetən balalar
Bizi əzizləyir balaları tək.


07.XI.1977

DƏNİZ ÇAĞIRIR



Mənə vaxt verin

DAĞ ÇAYI QIZLARIN OLAR GECƏLƏR



Gecə. Çay kənarı. Sular qapqara...
Bir azdan gümüş Ay bədirlənəcək.
Bir azdan gözəllər gələcək bura,
Bir azdan sahillər etirlənəcək.

Bənövşə qoxulu paltarlar yənə
Gəreksiz bir şey tek atılacaqdır.
Şəfəqlər altında ağaran sinə
Qabarib sulara dərtılacaqdır.

Bir dağlı adəti hələ də yaşar.
Dağ çayı qızların olar gecələr.
Bura qoca gəlsə, karixar, çəsar,
Bura cavan gəlsə, həyadan ölü.

Müqəddəs sayılar qız çımrəliyi,
Ətrafdan bir kişi həniri gəlməz.
Qızlıq təravəti, qızlıq tərliyi
Qarışar sulara, axar, eksilməz.

Saçların qoxusu tökülor suya,
Təkcə saçların yox, zəmilerin də.
Gözlərin yuxusu tökülor suya,
Bahıqlar mürgülər, yatar dərində.

Sular yorğunluğu yuyub aparar,
Sularda doğular qızlar elə bil.
Qızları dəstədən sevgi qoparar,
Qızlar dağ çayından ayrılan deyil.

27.V.1973

SƏMA GÖR NECƏ YANIR...

Səma gör necə yanır... hər yana nur çilənib...
Gecənin sinəsinə qızıl gözmü ələnib?
Ağ topaciq buludlar hərdən ayı kölgələr,
Buludların donunu küleklərmi silkələr?
Meteorlar toqquşub şaqqıldıdıcı hardasa...
Durnaların qatarı qaqqıldıdıcı hardasa...
Hardasa göy gurladı, sükut qorxuya düşdü,
Göymü dindi-danışdı, insanları gülüşdü?
Səmalara boylanıb hürüşür tənbəl itlər,
Göz qırparaq dayanır duyğusuz planetlər...
Başımızın üstündə "Ağ yol" uzanıb durur,
"Ağ yolda" min-min ulduz əbədi yanıb durur.
Səmadan qopub düşən ulduzlar sanki insan.
Ona heyrətlə baxır indi bütün asiman...

YANĞIN

Meşə yanır, meşə yanır!
Yangın düşüb qoynuna.
Alovların qızıl dili
Sarılbır boynuna.

Şaqqıldayıb sınır qolu
Qarağacın, Palidin.
Ah yanasan, belə yanğıın!
Sən meşəni taladin!

Çobanların ocağını
Külək alıb böyütdü,
Köhnə qalıb kiçikdi çox,
Külək qalıb böyütdü.

Tala açdı yaxasını
Darixdimi istidən?
Ceyran ovdu gözlərini,
Gileyləndi tüstüdən.

Bütün quşlar uçub getdi,
Qaldı yalnız sərçələr.
Sərçə yanar öz yurdunda,
Fərərilər el çalar.

Meşə yanır, meşə yanır!
Haydi, haydi, insanlar!
Dünya yanıb kül olardı,
Olmasayıdı insanlar!

BAKININ KÜCƏLƏRİ

Coşqun bir çay kimidi
Bakinin hər küçəsi.
Cingildəyən gülüşlər
Bu çayın həzin səsi...
Hər maşın bir qayıqdır,
Hər maşın bir gəmidir.

Bakinin hər küçəsi
Coşqun bir çay kimidir.
Qoşul insan selinə,
Get bu axar boyunca.
Gözəlliyi duyanlar
Durub baxar doyunca.
Od saçılan baxışlar
Səni oda yandırar
Əcəb də çay kimidir
Bakinin küçələri! -
Məgər su da yandırar?

Burda oddan çekinməz
Qoca ola, gənc ola.
Burda yüz il dolan, gəz -
Odla verib qol-qola.
Odlu diyar deyirlər
Bu torpağın adına,
Xoşdur yanmaq oduna.
Çox baxsan bir gözələ
Biləcəklər qəribəsən.
Deyacaklər: - Ay oğul,
Maraqlı nə görübəsən?

O qədər gözəl var ki, -
Tamaşaşa göz gərək!
Subaysansa - yubanma
Evlisənse - döz gərək!

Coşqun bir çay kimidir
Bakinin küçələri.
Nağıldır gündüzləri,
Şerdir gecələri...

ŞERİYYƏT NƏFƏSLİ QIŞ

Qar yağır çiçək-çiçək,
Yer də, göy də görünür,
Nurani bir qocanım
Ağ saçlı-saqqalı tək.

Qar yağır uledüz-uledüz,
"Göz dəyməsin" deyərək
Qış təzə şəhərlərin
Başına çevirir duz...

Hər tərəf düm ağ varaq.
Bəlkə qoca Nizami
Bizim zəmanəmizə
Təzə "Xəmsə" yazacaq.

Ağ geyinir təpələr,
Qış odlar diyarına
Ağ saçlı Füzulinin
Sözünü mü səpələr?

Səma gülür, yer gülür,
Qarmı yağan, yoxsa ki,
Sabirimin gül açmış
Arzuları töküldür?

Qışın var öz nəgməsi,
Küləkmi əsib keçən

Yoxsa ki, Müşfiqimin
Tufan dolu nəfəsi?

Qar yağışın, külək qopsun,
Tufanlarda bərkiyib,
Tufanların bağrından
Yeni il gərək qopsun!

Qədəmi yüngül gəlsin,
Ayı qucaqlamağa,
Dünyaya raket qollu,
Yaz nəfəslə il gəlsin...

Vaqif Hüseynov

BAHAR TƏZADLARI

Bənövşə boyun bükər,
Nərgiz göz yaşı tökər,
Qaranquş yuva tikər,
Uşaqlar yuva söker -
Baharda.

Çaylar kükrəyib axar,
Sellər-sular ev yıxar,
Göydə şimşəklər çaxar,
Yerdə ildirim yaxar -
Baharda.

Qan qaynayan zamandır -
Həm yaxşı, həm yamandır.
Neçə subay evləndi,
Neçə evli boşandı -
Baharda.

Sevinc ümmənənidir yaz,
O da kədərsiz olmaz.

29.V.1973

96

Mənə vaxt verin

ODLU DİYAR

Bircə ağacın da tərpənmir başı,
Bürküdə boğulur güllər, çiçəklər.
Toxunsan, əl qarsar evlərin daşı,
Bəs harda mürgülər, yatar küləklər.

Evdə də, çöldə də tengiyir nəfəs,
Yağış diləyən kim, külək uman kim!
Gözlərdə, qollarda uyuyan həvəs
Əbədi yuxuya gedibdi sanki.

Bir hənir qalxır ki qara asfaltdan
Sanarsan bir qızmar tendirdi Bakı.
Elə bil doymayıb bu qədər oddan
Günəşi qoynuna endirdi Bakı.

Milyon parça olub töküldü günəş,
Çevrildi şəhərin işıqlarına.
İsti bir təbəssüm, odlu bir gülüş
Yayıldı gecənin dodaqlarına.

Bir od qaynağıdır gözlər, bəbəklər,
Qardaş, nə canlar var, nə canlar burda!
Alovda bərkiliyib burda ürəklər,
Oddan yoğrulubdur insanlar burda!

12.VI.1973

97

DURNALAR

Niya həsrət rəmzi olub adınız?
Günahınız nədir axı, durnalar?
Kimdir görən düşməniniz, yadınız?
Köksünüza çəkib dağı, durnalar!

Sıranızın qatar-qatar düzümü
Qatar-qatar sıraladı sözümüz.
Sizi görçək unuduram özümü,
Aşib-daşır söz bulağı, durnalar!

Bu dünyanın sevinci var, qəmi var,
Ömrümüzün həm zili, həm bəmi var.
Ürəyimin durna səslə simi var,
Haray salar gələsə yağı, durnalar!

Göylər sizin, yerlər sizin bəsiniz,
Xülyasmız, röyəsimiz, nəsiniz?
Qarib olsam qəribləşər səsiniz,
Hər sədanız deyər ağı, durnalar!

Uzaq gəzin hər xətadan, bəladan,
Təyyarələr qalxar indi taladan,
Yenə neçə cahangirin, cəlladin
Başında var qan çanağı, durnalar!

Hər arzudan bir kam alan Vaqifin,
Hər gözəldən ilham alan Vaqifin,
Bu şerinə ənam alan Vaqifin
Olun hər il siz qonağı, durnalar.

05.IV.1977

MASALLI

Təbiətin gözəlidir bu diyar,
Örpəyidir yaşıl meşə, göy çəmən.
Bulaqları həzin-həzin oxuyar,
Dərələrdə mürgüləyər duman, çən.

Dəmirağac qüdrətinin rəmziidir,
Səadətdir ağ günlərə vüsali.
Sərçəsmələr ürəyidir, nəbzidir,
Bir təbibdir, bir loğmandır Masallı.

Bir nağıldır payızı da, qışı da,
Bir nemətdir şəfəqləri günəşin.
Xəzinədir torpağı da, daşı da...
Gülümsəyir sahilində Viləşin.

Vaqif Hüseynov

ERKƏN PAYIZ

Bu adam elə bil payızda düşüb,
Qonub çöhrəsinə rəngi payızın.
Bir sarı yarpaqtək solub, bürüşüb,
Ona divan tutub cəngi payızın.

Payız səmasıtək xəyala dalıb,
Qayğıya bürüyüb oğul, qız onu.
Ömrün payızına hələ çox qalıb,
Harda yaxalayıb bəs payız onu?

Gözündə bir sevinc işığı parlar,
Üzündə - payızı xar edən gülüş.
Bir zaman çöhrəsi gümüşü bir qar...
Qızılı çevrilib elə bil gümüş.

Mənə vaxt verin

DƏNİZ ÇAĞIRIR

Enək çimərliyə, dəniz çağırır,
Lövber sallayıbdır körfəzdə gəmi.
Dalğalar gör necə coşub bağırır,
Ləpələr qağayı qanadı kimi.

Enək çimərliyə, dənizdən ötrü
Göynəyir burnumun ucu, əzizim!
O dilsiz dərya da gör bizdən ötrü
Necə qanadlanıb uçur, əzizim!

Əzəldən bilmisəm mən ki qədrini,
Min bir çarə qılıb dərd-sərimə.
Enək çimərliyə, dəniz ətrini
Çəkim acgözlükə ciyərlərimə.

Sahillər xeyli var çovguna qalıb,
Çovğun şaxta əkib bitirir burda.
Küləklər izləri ağızına alıb
Çeynəyə-çeynəyə itirir burda.

Səs gəlir: "Ay oğlum, bəri gəl, bəri!"
Bu səs məst eyləyir məni mey kimi.
Elə bil oxuyur su pəriləri.
Əfsuna düşürəm Odissey kimi.

Balıqçı oğlana çörəkdirsa o,
Xəzər mənə görə canlı ürəkdir.
Balığa nə sayaq gərəkdirsa o,
Bu saat mənə də elə gərəkdir!

BAHARIM

Soltan qışı öz taxtından endirən,
Quzu çayı cin atına mindirən,
Könülləri danışdırın, dindirən -
Baharım!
Səhraları gülüstana döndərən -
Baharım!

Qış özünü o ki vardi öyərdi,
Çiçəkləri şaxta, sazaq döyərdi,
Gəlməsəydi, dünya bəs nə geyərdi -
Baharım?
Nə atmışdım bu torpağa göyərdi -
Baharım!

İməkləyib çəmənlərə bələnim,
Şehə dönüb tellərinə çı�ənim,
Nura dönüb kainata ələnim -
Baharım!
Yerdən qalxsın vaxtlı-vaxtsız ölənim -
Baharım!

QIŞ LÖVHƏSİ

Buz tutub dərədə bulağın gözü,
Gərək qar dolduraq susuz sənəyə.
Axır ki əsil qış geldi, "qar" sözü
Az qala dönmüşdü bir əfsanəyə.

Sinifdə qar kimi yağan suallar
Şirin yuxulara qar ələmişdi.
Təbiət dərsində doğan suallar
Cəbri, həndəsəni üstələmişdi.

Axır ki, əsil qış geldi, ağardı
Nənəmin bənizi ağ cüna kimi.
Qurban deməsəydi bəlkə "yağardı"
Dünya orbitindən çıxana kimi.


Balalar quş kimi pərvazlanaraq
Evlərdən həyətə tökülmüşdülər.
Bir dünya sərçəylə bir dünya uşaq
Elə bil multfilmə çəkilmişdilər.

Qar qızı bənzəyən çinarlar göyü
Başına örtmüştü hamidan qabaq.
Ağbircək nənəydi hər salxım söyünd,
Hər palid elə bil ağısaqqal baba.

Bir qartal qıy vurdı - səsində təlaş,
Bir ayı dərədə boyandı qana...

Meydan sulamışdı burda Alabaş,
Cumurdu atılan hər qartopuna.

Həyətlər, küçələr nağıl-mənzərə,
Uşaqlar buz üstə süzür, axırdı.
Bir teleekrandı hər bir pəncərə,
Yalnız Məstən pişik "filmə" baxırdı.



MESİDƏ BİR TƏNHA DAXMA VAR İMİŞ...

Niyə qapılmışan qanına, oğlan?
Bayırda qar yağır, sovruğa bax bir!
Dur, altdan geyinib, üstdən qifillan,
Səslə qonşudakı gəncləri haydi!
Zaman teləsdirir, ömür tələsir,
Həyatın yolları dolay-dolaydır.
İsti otaqlarda xumarlanması çox,
Nağıla dönəcək bir səfərə çıx,
Kaş ki hər günümüz nağıl olaydı!

Bir göl sahilində tənha bir daxma,
Ona yetişincə əldən düşəsən.
Burda içdiyin çay, udduğun hava
Sənə baldan şirin görünəcəkdir.
Altına quru ot, saman döşəsən
Dünya ağ yorğana bürünəcəkdir.
Kam alsan yuxuna gələn gözəldən,
Yovşan qoxulu buğ dikəlib göldən
Hirkan meşəsində sürünenəcəkdir.

Gecənin yarısı oyanıb birdən,
Duyub qaranlığın vahiməsini
Bayırı sıçrayıb yatdığını yerdən
Görəsən nə yaman qış ağardıb diş!
Çəkərək içiñə qəfil səsini,
Gəlib uzanasan yenə kirimiş.
Qısilə qorxudan uşaqlar sənə,
Sonralar o gecə nağıla döñə -
"Məşədə bir tənha daxma var imiş...".

HİRKAN MEŞƏSİNDE

Qalın meşə, sıx meşə,
Çıx dumandan, çıx, meşə!
Üfüt qızıl, bulud al,
Yuxun dərin, yuxun bal.
Oyan, meşə, dur, meşə!
Ay örpeyi nur meşə...
Qanad açsin yellərin,
Qoy daransın tellərin.
Silkələnsin budaqlar,
Piçıldıssın yarpaqlar.
Hər yarpağın öz dili,
Hər yarpağın öz səsi.
Sən gözəllər gözəli,
Sən meşələr meşəsi.
Dərələrin sonali,
Kəkliklərin xinalı.
Dovşana bax, dovşana,
Dövrəsində balalar.
Açıq süfrənmə, meşə,
Bənövşəli talalar?
Belində ağ kəmərmi
Dağlara qalxan çığır?
Kölgəyə batan çığır,
Günəşə baxan çığır.
Gün çıxdı ha, gün çıxdı.
Çığır, yola düşdü.
Gün çıxdı ha, gün çıxdı.

Kölgələr sola düşdü.
Gün çıxdı ha, gün çıxdı,
Dağlara nur ələndi.
Şəfəqlər daraq-daraq
Alemə səpələndi.
Oyan, meşə, dur, meşə!
Ay örpeyi nur meşə!
Oyan, deyək, danışaq,
Sükut - kədər, sükut - qəm,
Oyan, oyan, qoynuna
Gur həyat gətirmişəm!

MASALLI

(nəğmə)

Sənə nəğmə oxuyur
Yaşıl meşə, buz bulaq.
Sənə çələng toxuyur
Çiçəklərdən dərə, dağ:

Yamacların turachi,
Zirvələrin qartalı -
Masallı.

Payızın da, qışın da
Əlvan bahara oxşar.
Qarın da, yağışın da
Toxunmaz bir naxışa:

Sən ey həmişəyaşıl,
Sən ey bahar vüsallı -
Masallı.

Dolan, göz bu elləri -
Nəğmə ömrün yarıdır.
Burda insan əlləri
Möcüzələr yaradır:

İgidlərin basılmaz,
Qızların ay camallı -
Masallı.

VİLƏŞ

Nə qədim Nil çayısan, nə Kür, nə Araz, Viləş!
Çağlayırsan payız, qış, kükreibirsən yaz, Viləş!
Yayda suyun çekilir, oxşayırsan arxa sən,
Ancaq yenə bu elə, bu diyara arxasan.
Bostanların, bağların boynuna qol salmışan,
Elə ki əmr etmişəm - zəmiyə yol salmışan.
Nəğməni dinileyirəm gör neçə qış, neçə yaz,
Coşar səsində kaman, ötər tütək, dinər saz.
Gah dəliqanlı cavan, gah südəmər kimisən,
Gün doğsa - Misri qılınc, Ay doğsa zər kimisən.
Aydan arisan Viləş! Sudan durusan, Viləş!
Sən Taliş dağlarının şah damarisan, Viləş!

LƏNKƏRANA GƏL

Hər tərəf şerdi, nağıldı, qardaş!
Seyrə dalmaq üçün Lənkərana gəl!
Tərlan xəyalınla dağlar üstündə
Qanad çalmaq üçün Lənkərana gəl!

Açıb qucağını sənə vağzallar,
Gözləyir yolunu təyyarə, qatar,
Bəlkə gəmiçisən, dənizim də var,
Lövbər salmaq üçün Lənkərana gəl!

Hirkan meşələri tarixin dili,
Göy-gölə bacıdır Xanbulan gölü,
Möcüzə yaradır hər insan əli,
İlham almaq üçün Lənkərana gəl!

Burda sinə dolu nəfəsini çek!
Burdan ətir saçır ərzə gül, çiçək,
Əlli yaş nədir ki? yüz yaşımadək
Cavan qalmaq üçün Lənkərana gəl!

1982

CƏLİLABADDA

Bu yerə gözəllik çöküb əbədi,
Burda qanad açar şair ilhamı.
Burda hər ürəkdə bir eşq məbədi,
Burda ucdantutma gözəldir hamı.
Gözəllər doğulub bir xoş saatda -
Cəlilabadda.

Bir yay axşamının çıxdım seyrinə,
Yay kimi dərtilib-quruldum düzü.
Bu yerdə Vurğunun "Muğan" şerinə
Təzədən bənd oldum, vurulduğum düzü.
Ceyranın terfi çıxarmı yaddan -
Cəlilabadda?

Üzüm bağlarına üzümü tutdum,
Üzümə toxundu bir ətirli meh.
Özümü-sözümü tamam unutdum -
Salxımlar üstümə cılıyəndə şəh.
Üzüm görməmişdim hələ bu dadda -
Cəlilabadda.

Bildirki qaliba dar gəlir şəhər,
Evlər addımlayırlar dağlara sarı.
Çöldəki bərəkət, çöldəki bəhər
Yığılır, lap gecə olsa da yarı.
Yaylıqmı yelləyir gün batabatda -
Cəlilabadda?

Vaqif Hüseynov

Sözüm tükənməyib, dayan hələ bir,
Yenilik bu yerdə üçmü, beşmədir?
Çiçək sərgisidir yollar ełə bil,
Söyüdlər, cınarlar sərinkeşmidir?
Məxməri çay içək cınarlar altda -
Cəlilabadda.

Bir zaman çörəyə uzanan əllər
Yixib acizliyin daş sədlərini.
Çixib ağ günlərə obalar, əllər,
Böyüdüb ömrə də sərhədlərini,
Ballaşib hər günün dadi həyatda -
Cəlilabadda.

Qəmlı dünənindən bir nişanə yox,
Dolanıb, dəyişib gərdişlər indi.
Burda çohrələrin pərişani yox,
Yoxdur təbərzinli dərvişlər indi.
Dəyməz gözlərinə köç də, elat da -
Cəlilabadda.

Köhnəlik nə oldu, yere gömdümü?
Yazın hüsnündə də bir təzəlik var.
Yenilik, təzəlik açdı könlümü,
"Hər şeyin təzəsi..." deyib atalar.
Köhnə dostlarım var gör neçə adda -
Cəlilabadda.

Mənə vaxt verin

BAKİ KÜLƏYİ

Əssə Bakı küləyi
Şübhen olmasın qışdır.
Qız, yaxanı düymələ
Qız, özünü yiğisdir!

Əlindəki məktubu
Möhkəm tut ki uçmasın.
Dəli külək eşqini
Qoy hamıya açmasın.

Ətayı gen paltarı
Dəyişməyə tələsin.
Qızlar, külək dəcəldir.
Günahı yox heç kəsin...

Böyüklerin ətayı
Gen olsa, daha yaxşı!
... Yayda - geri qaytarır
Bakı küləyi - qışı.

28.V.1973

Vaqif Hüseyynov

BU DƏMİR AĞACI NAĞILDI EYZƏN

Bu dəmir ağacı nağıldı eyzən!
Hirkan "pehləvan"dan söz açan nağıl,
Tarixin sübh çağrı göz açan nağıl.
Bu nağıl süd kimi ay işığıydi,
Bu nağıl süd kimi sağıldı eyzən.
Bu nağıl badyadan aşib daşırdı,
Bir bulud badyanı vurub aşırdı,
Bu nağıl şerimə dağıldı eyzən.

Bu dəmir ağacı nağıldı eyzən!
Elə ki, şerimə axıb töküldü
Hər sözün bənizi süd kimi güldü.
Bir parça günəşdi hər sari yarpaq,
Hər yarpaq bir isti qoğaldı eyzən.
Könlümün istəyi, başımın tacı
Bu dəmir ağacı, dəmir ağacı,
Payız görkəmində tonqaldı eyzən!

Bu dəmir ağacı nağıldı eyzən!
Qişı da, yazı da, yayı da nağıl,
Payızla ləngiyən toyu da nağıl.
Çılpaq budaqların dəli yellərlə
Bəhsı də, sözü də, soyu da nağıl.
İçini dəmirdən tökdüyü üçün
Çinara çatmayan boyu da nağıl.
Sixlaşan, bərkiyən ağıldı eyzən.
Payızın eşqi də savaşa bənzər,

Mənə vaxt verin

Xəzəllər selləmə şabaşa bənzər,
Xəzəllər sap-sarı qızıldı eyzən.

Bu dəmir ağacı nağıldı eyzən!
Onun kölgəsində dil açır zaman,
İllərin üzündən dağlır dumyan.
Qurtum vura-vura buglanan çaya
Qocalar tarixi çekir araya.
Yalan həqiqəti eyləyir xəcil,
Dünyanın keçmişən dağaldı eyzən!
Dəmir ağacının kölgəsindəki
Bu sərin çayxana, bu gur çayxana
Bir qədim, bir yeni mahaldı eyzən!
Bu dəmir ağacı nağıldı eyzən...

Vaqif Hüseynov

GÖYLƏR

Mən sizə vurğunam körpəliyimdən,
Tərlan xəyalımın oylağı göylər.
Çöhrəniz necə də naxış-naxışdır!
Ceyran sevgilimin yaylığı göylər.

Qərib gecərlərdə xəyala daldım,
Fikrin qanadında aya ucaldım,
Bu incə mənəni ürəkdən aldım;
Dedi: Yer gəlindir - duvağı göylər.

Dilə gol, dilə gol, neçin bir zaman
Sənə mehman olur qasırğa, boran?
Bağrında şimşəklər eyləyir cövlən,
Kim çökir sinənə bu dağı, göylər?!

Yazda aran üstə duman çökəndə
Payızda gözlərin yağış tökəndə,
O ağ birçeyinə daraq çökəndə
Gümüşə tutursan torpağı, göylər!

Hələ körpəcədir ilham köhlənim,
Eşitsin bu dünya, sözüm var mənim:
Bir qızıl günəşdir, bir də Vətənim
Tutub bu cahana çıraqı, göylər!

Məta vaxt verin

PAYIZ GECƏSİ (lövha)

Dərəye səs düsdü, qaya bağır^{dı},
Düşən ildirimdi, kişnəyen gøy^{dü}.
Bir parça gecənin rəngi ağardı,
Bir daraq ağ yağış torpağı döydü.

Qıy çekdi səmada durna düzüntü,
Yelpik qanadları üzümə dəydi.
Bir qaya vüqarı, bir dağ dözünmü
Qəfil parıltıda gözüme dəydi.

Əsib silkələndi payız gecəsi,
Buluddan-buluda od düsdü sankı.
Heyrətlə boylanan bir dağ keçisi
Zirvədə heykələ dönmüşdü sankı.

Qəfil parıltıda göründü geca,
Qaranlıq işiqda əridi getdi.
Şimşəyin səmada açdığı küçə
Uzaq üfüqlərə yerdidi getdi.

Bir qız yüyüürdü bulağa sarı,
İldirim bu şoklu çökib qaraldı.
Çatıldı dağların gümüş qaşları,
Heyvalar bulaqda yandı, saraldı...

Dərəye ses düsdü, qaya bağır^{dı},
Düşən ildirimdi, kişnəyen gøy^{dü}.
Bir parça gecənin rəngi ağardı,
Bir daraq ağ yağış torpağı döydü...

QIZIL PAYIZ

Hanı yayın istisi,
Xəzəllərə hopdumu?
Bülbüllerin xoş səsi
Qəzəllərə hopdumu?

Qaranquşlar bəs hanı?
Hanı keklik - gəlin qız?
Yay başlayan dastanı
Davam etdirir payız...

Gah oxşayır telləri,
Gah yolunu azır o.
Gen düzləri, çölləri
Traktorla yazır o.

Meydan sulayır yeno,
Sözo baxırımı payız?
Ağacların telinə
Xına yaxırımı payız?

Buğda zəmilərini
Yaşıl qələmlə çəkir.
Payız silib tərini
Yer sürür, əkin əkir...

Qardaş, tər axıt bir az,
Durma, tez ol, payızdır!
Yox, belə fəsil olmaz,
Payız - qızıl payızdır!

BAHAR

Günəş ayrı günəşmi?
Alovu çox, odu çox.
Hara getdi qarlı qış,
Nişanəsi, izi yox?

Ömrünün son çağında
Doluxsunan qar hanı?
Torpağa çiçek səpən
Ala buludlar ham?

O acı küləklərin
Həzin səsi nə oldu?
Qızların şirin-şirin
Üşüməsi nə oldu?

Cəmən yaşıł, cöl yaşıł...
Şaftahlar güllənir.
Alçanın ağ örəpəyi
Yel əsdikcə yellənir.

Qaranquş dəstəleri
Belədən-belə axır.
Sanki mavi səmada
Qara ildirim çaxır.

Cinarların altında
Hələ də hicran yatır.
Bağların qucağında
Çən yatır, duman yatır.

Yaratmaq hevəsindən
Ürkəldə tufan var.
Son nə şirinsən, bahar,
Son nə gözəlsən, bahar!

SƏKKİZLİKLƏR

I

Yaman adiloşib indi möcüze,
Möcüzələr düşübdür el nəzərindən.
Dünyaya bəllidir yeddi möcüze,
Bəzisi silinib yer üzərindən.

Min bir möcüze var alın tərimdə,
Zəhmətlə dikələn bir uca dağam.
Bu səkkiz misralı şərlərimdə,
Mən səkkiz həqiqət yaradacağam.

II

Artdı ailəmiz bir uşaq boyu,
Qayğısı özündən xeyli nəhəngdi.
Evdə hamimizə çekirdi suyu,
Ancaq hamimizdən bir az qəşəngdi.

Öz qar köynəyini otlar dəlibdir,
Torpaq nəfəs alır, torpaq buglanır.
Bizim evimizə bahar gəlibdir.
Ay ellər, bir ağac tumurcuqlanır.

III

Alçalar gül açdı yenə vaxtında,
Günləri günlərə düyünlədi ay.
Aylıb gördük ki, şahlıq taxtında,
Ədəli-dədəli ayləşibdir yay.

Aylıb gördük ki, sərgidir hər yan,
Bu şümşad qola bax, o gül sinəyə.

120

Anlayır hər duyan, bilir hər duyan,
Yayda alovlanır kişilər niyə?..

IV

Küləklər bağlardan daşdı ətir,
Küləklər min hava çaldı budaqda.
Payız payımızı payladı bir-bir,
Yalnız ağaçpayı qaldı budaqda.

Payızdan inciyib küsən kim idi?
Bitib-tükənərmi bu bəhər, bu bar?
Meyvələr hamısı nağıl kimiydi,
Nağıla töküldü yalnız almalar.

V

Gəldi dünyamızın aqsaqqal çağı,
Torpaq qar altında görünməz oldu.
Yenə kəndimizin qədim bulağı
Yaxın hənir oldu, uzaq səs oldu.

Qaranquş yox idi, durna yox idi,
Onları xəbər də alan olmadı.
"Sərçəyə can qurban" deyən çox idi,
Sərçənim qeydində qalan olmadı.

VI

Elə bil sinəmdən asılıb bir daş,
İstəssə, daşı da göyərdər bahar.
Qocalıq sənə də qismət olsun kaş,
Ömrün baharında coşmağa nə var!

121

Vaqif Hüseynov

Təbdən çıxarıbdır bu bahar səni,
Əzizim, bahar da gəldi-gederdi.
Birdən yaxalasa qəfil qar səni,
Necə daşıyaram onda bu dərdi?

VII

Bu axşam ağladı göy yana-yana,
Yerin çat dodağı əsdi, seyirdi.
İsti bir təndirin divarlarına
Elə bil nənələr su çiləyirdi.

Bir qız dodağına apardı camı,
İçdikdə oğlanın fərəhi daşdı.
Yer göylə qovuşdu bu yay axşamı,
Qız sanki torpaqdı, oğlan yağışdı...

VIII

Sarılıq getirdi heyva ağacı,
Yarpağı sarayı, meyvəsi sarı.
Barını yııldalar - töküldü saçı,
Bir az da çoxaldı, artdı vüqarı.

Ömrün payızını qarğıma əbəs,
İçir göz yağıını oğula, qiza.
...Heyva ağacına yanmasın heç kəs,
Verdi meyvəsinə nəyi vardısa.

IX

Altıma qu tükü mən döşəmədim,
Yatdım harda gəldi, yatdım bir təhər.
Bu qış üzümədim, yox, üzümədim,
Bu qış bəxtəvərdim, əsil bəxtəvər!

Mənə vaxt verin

Büründü aləmi bir dedi-qodu,
Ya elə, ya belə - mənimçin birdi.
Bizim sevgimizin alovu-odu,
Elə bil qış da isindirirdi.

X

Niyə doğulursan Novruzdan əvvəl?
Niyə tələsirsən, a Novruzgülü?
Bir yol öz səhvini düzəltənə gel,
Bir yol bahar çağrı naxışla çölü.

Tələssən, görünər səhvər, eyiblər,
Vaxtsız çıqtıını hüner də sanma.
Tələsən təndirə düşər deyiblər,
Sən isə şaxtaya düşürsən amma.

XI

Bu Günəş nə yaman yandırır bu gün?!
Şüa əvəzinə gəydən od yağır.
Soluxub ləçəyi çiçəyin, gülün,
Çaylardan elə bir qurğunun axır.

Qaynar bir qazandır göl də, dəniz də,
BİŞIRƏ bilməyir ürəyim sözü.
Yolcular görünmür ciğirdə, izdə,
Tənha bir bulağın üşüyür gözü.

XII

Sonuncu yarpaq da düşdü bu gecə,
O ki var oxutdu külək bağları.
Çilpaq budaqların nəğməsi necə
Havalı-havalı döyür dağları!

Bir parça dünyannın yaşıl köynəyi
Parça-parça olub göyə sovuldı.
Göyünse bağrında bahar köynəyi
Baharnı dalmca boylanıb doldu...

XIII

Qarı, ağ yumağa döndərdi oğlan,
Yenə duyğuları alışdı oda.
Qızı bir qartopu göndərdi oğlan,
Bir sevgi məktubu uçdu havada.

Gizlədi məktubu kürəyində qız,
Çevrilib oğlana baxdı naz ilə.
Yəndi iki körək odsuz-ocaqsız,
Qovuşdu qarlı qış güllü yaz ilə...

XIV

Bənövşə neyləsin boyun bükməsin,
Pərişan olmasın neyləsin axı?
Ayağı buxovda olan bir kəsin
Açılib gülərmi qaşı-qabağı?

Əlvən bir xalımı sərilib döşə?
Burda qanadını külək də salıb.
Nə vaxtsa kəpənək imiş bənövşə,
Ayağı torpaqda ilişib qalıb.

XV

Dəniz sərinliyə çağırıdı məni,
Qumlu sahillərdə yandım, qaraldım.
Səma dərinliyə çağırıdı məni,
Dayaza oturdu gəmim - saraldım.

Dərədə, yamacda bulaq quruyub,
Qar üçün zirvəyə indi qalxıram.
Ürək cedarlanıb, dodaq quruyub,
Yayda qurumaqdan yaman qorxuram!..

XVI

Bir çətir altında bir oğlan, bir qız
Necə bir-birinə qışılmışdır?
Ömrün bu yaşında dünya qayğısız -
Elə bil buludan asılmışdır.

Etibar yox imiş çətrinə, Allah!
Çətir tapmadınmı göydən savay sən?
Bu sözüm dəyməsin xətrinə, Allah,
Daha başımıza nə tökməmisən?!

XVII

Sevgilim indicə keçdi bu yoldan,
Onun izlərini niyə örtdüñ, qar?
Mənim gözlərimdən sözünləndə qan
Sən niyə qizardın, niyə pört Düñ, qar?

Payız çiçəkləri necə oldu bəs?
Piyalə qaldıran zambaqlar hani?
Boranla, çovğunla ha yolumu kəs,
Məhəbbət yaşadır bil ki, dünyani!

XVIII

Köhnə yuvasını aradı, gəzdi,
Vurnuxdu qaranquş əldən düşüncə.
Harayı qəlbimi daş kimi əzdi,
Özü də, səsi də incəydi, incə...

Vaqif Hüseynov

Başqa bir yurdsuzla gəldi sübh çağı,
Çör-çöp daşdırılar dimdik-dimdiyə.
Yaman kövrəlmişdi qonşu uşağı,
Niyə kövrəlmişdi, görəsən niyə?

XIX

Yenə hər tərəfdə oyun qurur yay,
Hər eşqin od qəlb, od sözüdür o.
Gör necə qızları soyundurur yay,
Dünyanın en böyük şorgözüdür o.

Ləpələr sahili yalayıb, yuyub,
Sonra başlamışdı həzin bir layla.
Günəş gözəlləri badamtək soyub
Sanki can alveri edirdi yayla...

XX

Hər fəsil bir ömür, bir sırr, bir hikmət,
Yaz ötdü, yay keçdi, bu da ki payız!
Loğmana bənzəyir qışda təbiət,
Ömrün qışını da sürək qayğısız.

Adlayıb keçərkən payızdan qışa
Bir ipək, bir müdrik xislətin olsun!
Qoy hələ dəyməsin ayağım daşa,
Qocalıq - müdriklik qismətim olsun!

XXI

Lənkəran, 1980.



GÖZ VƏ KÖZ





Mənə vaxt verin

... u 50 dəqəkü qızıñ türkmen
Mümma mülkün körkün tövsiyə
Möldər xanıñ Mədər idarəsi
Zəfərənəzəd, Kırılgan qızıñ
Kırılgan qızıñ qızıñ qızıñ
Zəfərənəzəd, Kırılgan qızıñ
Aydın qızıñ qızıñ qızıñ
Kırılgan qızıñ qızıñ qızıñ
Kırılgan qızıñ qızıñ qızıñ
Kırılgan qızıñ qızıñ qızıñ

GÖZ VƏ KÖZ

Zil qaradır gözün, gülüm,
Görməmişəm göz bu rəngdə.
Yandım, qaldı közüm, gülüm,
Görmüşənmi, qurban olum,
Kül bu rəngdə, köz bu rəngdə?

25.IV.1977

ÖMÜR KİMİ

Günəşli bir gündü ilk yaz başında,
Məlhəndi şəfəqlər, loğmandı hava.
Durub işinirdi doqqaz başında
Bir qoca, bir qarı, bir də bir cavan.

Dağlardan əsirdi səhərin mehi,
Günəş kövrəltmişdi zirvədə qarı.
Əyninə geyərək qövsi-qüzəhi
Bir gözəl gedirdi bulağə sarı.

Bu necə yeridi, bu necə əda?
Addımlar mis kimi cingildəyirdi.
Sanki kainata bu səs, bu səda
Bir şirin, bir həzin layla deyirdi.

Ağlığı qızardı qüzey qarını,
Qədəmi yolları hamarlayırdı.
Onun maya kimi ayaqlarını
Torpaq acgözlükə qamarlayırdı.

Gözucu oğlana baxdı deyəsən.
Sevindi qoca da, güldü qarı da
Səmada ildirrim çaxdı deyəsən,
Oyatdı mürgülü duyğuları da.

Baxdı həsrət ilə oğlana qoca,
Qız da baxışları sanki duyurdu.

Elə bil dönmüşdü qarı qaxaca,
Elə bil ruhunu kimsə soyurdu.

Qız getdi... Tez keçən ömürdü, nedə?
Geriyə dönməyə guman da yoxdur.
Qoca bir ah çəkdi, qarı inlədi,
Ayılıb gördülər oğlan da yoxdur...

SƏN İDİN

Səni xatırladım, doldu gözlərim,
Gözlerime dolan sən idin axı!
Yoilları dağılıb, çəşqin izlərim,
Izleri dağılan sən idin axı!

Sən idin dərdimə şərik olan kəs,
Adın ən ülvə söz, ən uğurlu səs.
Söylö, necə oldun, harda qaldın bəs.

Dinir qulağında andın, ilqarın,
Mən idim ismətin, qeyrətin, arın,
Örtdü ləpirini qar narın-narın.

Sənmisən, sənmisən əhdini danan?
Əhdə qurban olan sən idin axı!..
Eşqdən əriyən, həsrətdən yanın,
Ayriqliqdan solan sən idin axı.

MƏN YADINA DÜŞMÜŞƏM

Gün ha tərəfdən çıxb? -
Mən yadına düşmüşəm.
Ürəyini kim sıxb? -
Mən yadına düşmüşəm.

Atmışdin illər ilə,
Getmişdin yellər ilə,
Su axıb, sellər ilə
Mən yadına düşmüşəm.

Yaman dönmüşdü üzün,
Zəhər dadırı sözün,
Axır doydumu gözün?
Mən yadına düşmüşəm.

Balan boyun bükürdü,
Bağırlıma od tökürdü.
Yenə də çox şükür ki,
Mən yadına düşmüşəm.

Vaqif Hüseynov

AĞLARAM

Mənim yar əlindən şikayətim var,
Kimsəyə demərəm, nihan ağlaram.
O sona duruşu, o gül çohrəsi
Yadıma düşəndə hər an ağlaram.

Görən umudarmı vəfadər onu?
Könlümün aynası yaşadər onu
Yanıram, andıqca hər bahar onu.
Tapılmır dərdimə dərman, ağlaram.

Dedim nakam eşqim düşməsin dilə:
Dərdimi bülbültək demədim gülə.
Axıdib gözümüzden yaşı gila-gila
Elimdən obamdan pünhan ağlaram.

O getdi, qəlbimi oda yandırdı.
Göz yaşı!.. Sinəmi o da yandırdı.
Ürək dayanmazdı, o dayandırdı.
Yanar qəbirdə də bu can, ağlaram.

Mənə vaxt verin

SAĞ OLUN, GÖZƏLLƏR!

Düşüb izinizə, ləpirinizə
Könlümə gözallık yiğdiğim üçün,
İsmətdən tökülmüş sıpərmizə
Gözümüzün yaşını sixdiğim üçün,
Xələtsiz-xərəcsiz hər birinizi
Səhər də, axşam da baxdığım üçün -
Sağ olun, gözəllər!

Alov qarsalayır üzümü bəzən,
Hərəniz bənzəyir bir dilim oda.
Tamam unuduram özümü bəzən,
Varlığım, yoxluğun düşməyir yada,
Qırılır şerimin düzümü bəzən,
Ancaq sinə dolu söyləyir o da -
Sağ olun, gözəllər!

Biriniz üzümə gülümsədimi -
Sanıram dünyaya gərəkliyem mən.
Aşıram illərlə donan səddimi -
Yağılı, şimşəkli, küləkliyəm mən.
Sizin sayənizdə açdım qəddimi,
Sizin sayənizdə ürəkliyəm mən -
Sağ olun, gözəllər!

Dünyada hər şeydon ağırdı minnət,
Minnət qədirləşir, hörmətəşirə.
Yamandı aynılıq, yamandı həsrət,
Həsrət vüsal kimi şorbestəşirə;
Sizsiz cəhənnəmə dənordi connət,
Sizinlə cəhənnəmə connatloşırə -
Sağ olun, gözəllər!

BİR GÖZƏLƏ ŞER YAZDIM

Bir gözələ şer yazdım,
Nişanlısı asdı-kasdı.
Dedim: ilham, qocalmışam,
Sən də daha kiri, bəsdi!

Gəl ağrıtma başımı çox,
Siyiqlatma aşımı çox,
Axitma göz yaşıımı çox,
Başım buzdu, sinəm isti.

Şair coşub axan olub,
Şimşek kimi çaxan olub,
Daldalardan baxan olub,
Bəd olmayıb amma qəsdi.

Gözüm, görmə gözəlləri,
Dilim, saçma qəzəlləri,
İlham, vəsf et xəzəlləri,
Çatıb ömrün payız fəslı.

Bitirməmiş sözümü mən
Ürək sanki düşdü girdən.
Bulud aldı göyü birdən,
Günəş batdı, ilham küsdü...

04.I.1980

YUXUYA BƏNZƏYƏN HƏQİQƏT

Onunla üz-üzə gəldim bu səhər,
Başına ildirim düşdü elə bil.
İstədim sürüñüb gedəm bir təhər,
Gördüm ki, ixtiyar özümdə deyil.

Dedim: getmə, yaxar dünyani ahım,
Dedi: inanmiram əfsanə sözə.
Dedim: qoy üzünə doyunca baxım,
Dedi: gün işığı zərərdir gözə.

Bu səs möcüzəydi, bus səs nağıldı,
Sanki oxuyurdu bir su pərisi...
Elə ki gözümüzdən yuxu dağıldı
Uddu o qızı da hicran dərəsi...

KARVAN TƏLƏSİR

Hardasan indi, gülüm, verdiyin vədə keçdi...
Tel ol, karvan tələsir, karvan dayanmayacaq...
Tez gəl... eşqin camını çoxları aldı içdi,
Bir sən qalmışan ancaq, bir mən qalmışam ancaq.

Gənclik də bir həvəsdir, sənəcək bu həvəs də...
Demə həvəsdir bəsdir, nə görmüşük axı biz.
Sənin sorağındayam, göz yolda, könül səsde,
Hicranmı təşlim olsun, yoxsa mənmi çöküm diz.

Qapının kandarından gəlib keçir yolcular,
Keçirlər saymazyana, nə döyən var, nə açan.
Bu, dünyadır, gözləm, düşmən görüb əl çalar...
Şəbrim yollar yorgunu, gələcəksən bəs haçan?

Hasardır bağçamız, hər təref kölgə-kölgə...
Yuxu kimi qəlbimi kölgələr açdı yaydı...
Dünyanın o başında görərdim səni bəlkə
Çəpərlər olmasayıdı, hasarlar olmasayıdı...

Gəl qara saçlarına dağ yolu tek dən düşür,
Gəl bu karvan tələsir, gəl cavaklıq ötüşür...

HƏYATIN ÖZÜ KİMİ

Dərədə bir qız gördüm -
Ağappaq qar kimiyyidi,
Qalxırdı dağ başına.

Qız gördüm, yalqız gördüm -
Tənha çınar kimiyyidi,
Çən enmişdi qaşına.
Təngimirdi nəfəsi,
Səsi çılgın şəlalə -
Oxuyurdu qayğısız.

Sahilsizdi həvəsi,
Yanaqlar qızıl lala,
Zirvəyə qalxırdı qız.

Kəsə getmirdi yolu,
Mənzil uzaqdı hələ
Əlində həyat dolu,
Sevgi dolu piyalə...
Nə canavar qorxusu,
Nə də ölüm duyğusu...

O gedirdi, bu günün
Sabaha sözü kimi.
Gedirdi saymazyana,
Həyatın özü kimi.

Vaqif Hüseynov

BİLSƏYDİM Kİ...

Mənə əmr cylesən ki, dağları yar, yararam
Dənizlərin qoynundan sənə sədəf araram
Ah, bilsəydim uğrunda bir xidmətə yararam!..

Əger uledüz istəsən göyü silkeləyərdim,
Yandırsayıdı gün səni yeri kölgələyərdim,
Ah, bilsəydim donursan göydən od ələyərdim...

Ömür incilərimi yollarına séparəm,
Mən səni yaman gözdən daldalayan çəparəm.
Ah, bilsəydim dinməzsən, gözlərindən öpərəm...

Qışda bahar istəsən, çönüb bahar olaram,
Baharda qar istəsən, arzuna qar olaram,
Ah, bilsəydim ki, sənə əbədi yar olaram!

140

Mənə vaxt verin

SUBAYAM

Qocalmışam, qızlar məndən gen qaçır,
Elə bil ki bir taunam, vəbayam.
Zəriflikdə, yuxalıqda tayım yox,
Kim deyib ki, natarazam, qabayam?

Gözəl, sən də yerə vurma tacımı,
Mən aciyam, yoxsa zəhər acımı?
Unlu görüb saqqalımı, saçımı
Elə bilmə dəyirmançı babayam.

Qəlbimdə bir gizli dərdin ləkəsi,
Bu möhneti çəkəsiyəm, çəkəsi.
Əvvəller mən bəyənmirdim heç kəsi,
İndi məni bəyənən yox - SUBAYAM!

17.I.1980

141

Vaqif Hüseynov

GÖZƏLLƏR TÜKƏNDİ MƏHƏLLƏMİZDƏ
(subaylar himni)

Gülzər xanım Aslanovaya

Baharda əlli toy yadına gəlir,
Payız rekord vurub, yüzü sayıbdır.
Gör neçə qız köçür hər axşam gəlin!
Xiffətdən canimdə can qalmayıbdır.
Fil qulağındamı yatdıq, uşaqlar?!
Analar turp əksin qoy kəlləmizdə!
Vallahi-billahi batdıq, uşaqlar!
Gözəllər tükəndi məhəlləmizdə...

Könül açmadığım gözaltım vardı
Bir şirin oğlana verdi atası.
Məndən də əfəli onu apardı,
Məndən də əfəli varmı, qadası?
Elə biliirdik ki, uşağıq hələ,
Sanırdıq çıxmayıb heç cilləmiz də.
Ay haray, fürsəti sovurduq yelə,
Gözəllər tükəndi məhəlləmizdə...

Hər yanda bir büsət bir aləm qurub
Bahar qapımızı qaynadır yenə.
"Vaqzalı" səsinə müntəzir durub
GÜLZAR da köçəcək beş-altı günə.
Onu hər görəndə titrədik, əsdik,
Hədəfə dəymədi bir gulləmiz də.
Bəsdi mürküldik, cavanlar, bəsdi!
Gözəllər tükəndi məhəlləmizdə...

Manə vaxt verin

Çekilsin gözlərdən yuxu əsəri,
Tutsun əlimizdən bir eşq, bir həvəs.
Gəzək uzaq-yaxın məhəllələri,
Gözəllərimizə axtaraq əvəz.
Sevgi qanadında xoşbəxt yaşayaq,
Daha eylənmeyək hər güllə biz də.
Gəlin evimizə gözəl daşıyaq,
Gözəllər tükəndi məhəlləmizdə...

16.IV.1984

BACARMIRAM

İki göz iki gözə baxar dedin, bəri bax.
Baxışlarda atəş var, yaxar dedin, bəri bax.
Baxışlarda maqnit var, çəkər dedin, belə dur.
Balalar göz yaşını tökər dedin, belə dur.
Dedin ki, bu addımı atmamışdan düşün bir.
Bu ölüm yuxusuna yatmamışdan düşün bir.
Dedin, canan ağuşu udar səni, döñ geri.
Tifillərinin ahi tutar səni, döñ geri.
Dedin, arı deyilsən güldən gülə qonasan,
Tök ətəyindən daşı, qayıt, uyma ona sən.
Çox dedin, az eşitdim, qaçıb getdim biaram,
Heyif, indi özümdən qaçmağı bacarmiram...

ADSIZ ŞER, SÖZSÜZ NƏĞMƏ...

Atıldım zəng səsinə:
- Qulaq asıram sənə, -
Dedim, dinmedi heç kəs.
- Yaxşı, necə olsun bəs?
Xəyalımın sefini
Dağlımışan pozmusan.
Danış, açım kefini,
Oğlanmışan, qızmışan?
Yenə bir daraq sükut
Qulağıma boşaldı.
Yenə bir deli ümid
Ürəyimdə baş aldı...
Dedim: bu mənim adım,
Bu ünvanım, bu, işim.
Bu oğlum, bu, arvadım,
Bu boyum, bu, yerişim.
Bu mənim təvəllüdüm,
Danış partladı ödüm!
Dedim qarabuğdayı,
Bığımı yox big tayı!
Saqqalım ağ, saçım ağ,
Sevincim var bir qucaq.
Qoy deyim gəlib yeri,
Kədərim də az deyil.
İndi növbə sənində,
Təqdim elə özünü.
Dil ol, danış sən indi.

Əsirgəmə söziñü.
Danış, danış, eşidim!
Danış, danış, üzüdüm!..
Dinmedi yenə zalim,
Elə bil sal das idi,
Güldü... Dəyişdi halim,
Naqiller bal daşdı.
Bu gülüş şerbet idi,
Bu gülüş sərvət idi.
Qopdu bağrımdan bir ah,
O neça güldü, Allah!
Nitqə gələ bilmədim,
Qız asmişdi dəstəyi.
Ancaq bilə bilmədim
Neydi onun istəyi?..
Bir ümid yandı-söndü...
Üfüqdə qaldı izi.
Adsız bir şərə döndü
Qızın sözsüz nəgməsi.

Vaqif Hüseynov

SƏN MƏNƏ BU SAYAQ GÖRÜNMƏMİŞDİN...

Gizləyə bilmirəm ürəyimi mən,
Qəlbimdən keçənlər yağır gözüməndən,
Deyirsən qacımı özüm-özümdən?
Məni çəkməmişdən barkə bu sayaq!
Bu necə qəmzədir, bağrimi deşdin!
Sənə baxmamışdım balkə bu sayaq,
Sən mənə bu sayaq görünməmişdin.

Qırıla gözümün yaşı az qala,
Bağrimin başına daşı az qala!
Qurunun oduna yaşı az qala!
Tünd olmaz qırxillik sirkə bu sayaq,
Gözündən süzülüüb qanıma keçdin.
Deyib-gülməmişdik birgə bu sayaq.
Sən mənə bu sayaq görünməmişdin.

Başına dolanmaq şücaət deyil,
Oduna qalanmaq şücaət deyil,
Çapılmaq, talanmaq şücaət deyil...
Sürünməz dalmca kölgə bu sayaq,
Bu sayaq şəfəqə bürünməmişdin.
Gözəlləşməmişdi ölkə bu sayaq,
Sən mənə bu sayaq görünməmişdin.

1979

146

Mənə vaxt verin

SEÇ GÖTÜR

Yolumu gözləmə, gələn deyiləm,
Dəyişə bilmərəm təbiətini.
Çətin ki qarşında bir də oyilem,
Çətin ki bir daha görəsən məni.

Qəm orda könlümü elə sıxdı ki,
Sandım üzərimə uçuldu min dağ.
Gözlerin o qədər dağınıqdı ki,
Onları bir yerə müşkuldü yiğməq.

Ötərgi səs idim, qərib səs idim,
Bu səs süküntədə uyuyub indi.
Mən sənin könlündə bir həvəs idim,
Bu həvəs əbədi soyuyub indi.

Ovçusan, uyuma ov barəsində,
Mürgü döyən kimi ov gəlib öter.
Qadin bolluğudur Yer kürəsində,
Könlün istəyəni buyur seç götür.

147

Vaqif Hüseynov

BU GECƏ

Gəldi kəklik kimi o, səkə-səkə,
Gülüb cılveləndi ay işığında.
Allah da bu səsi tanıdı bəlkə
Səslərin nizamsız qarışığında.

Sevdası könlümü saldı kəməndə,
Dindi ürəyimdə havalı "Cəngi".
Bir lala qopanıb yüyürdü kəndə,
Qanlı köynəyimdi o lala sankı.

Bu gecə kövrəlib bir təhər oldum,
Çıçayı bələşdim, şəhə bələşdim,
Bu gecə nə qədər bəxtəvər oldum!
Bu gecə nə qədər ilahiləşdim!

Mənə vaxt verin

LAÇIN KİMİ

Qızıl suyunamı çəkilib saçın?
Gecəmi rəng vurub o gözə, qaşa?
Şən tək şıqışaydı əgər hər laçın
Birçə həmləsi də çıxmazdı boşə.

Cöhrəndə gəzməyib rəssam firçası,
Bənövşə tərdimi, sinən tərdimi?
Üzün olmasayıdı günəş parçası
Kırpiklər şəfəqə bənzəyerdim?

Laçına oxşatdım səni, küsmə gol,
Niyə kölgələndi tər üz, tər alın?
Sinəm yaralıdır, basıb əzmə gol,
Sənin şəhidinəm, sənin yaralın.

Vaqif Hüseynov

BİR QIZ YATIR

Bir qız yatır on dörd, on beş yaşında,
Sinasından yorğan bir az sürüşüb.
Bir qız yatır dünyanın o başında,
Bu başında ürəymə od düşüb.

Dodaqları uzanıbdır öpüşə,
Çohrəsində ağ yuxunun işığı.
Gündüz bənzər bir narahat çəpişə,
Axşam sizlər ayağının aşağı.

Dünya hələ belə gözəl görməyib,
Ürək çətin bu azaba qatlana.
Yanağını döyücləyən kirpiyi
Qorxuram ki, alovvana, odlana.

Bir qız yatır, uçub gedir dincliym,
Bir qız yatır... yaşıdları oyanıb.
Bu dünyanın o başında gəncliyim,
Bu başında qocalığım dayanıb.

Mənə vaxt verin

İNTİZAR

Musiqisi: F.Aslanovundur

İlk bahar gecəsidir, öpür sahili Xəzər,
Ay da mavi suları səpələyir inci, zər.
Pəncərəm gözlərini açır Xəzərə sarı,
Hər dəqiqə çoxalır qəlbimin intizarı.

Gözlərimə qonur nəm,
O demişdi: "Gələrəm".
Görən niyə gəlmədi?

İntizarla baxıram yarım gedən tərəfə,
Xəzər dalğalandıqca qəlbim əsir hər dəfə.
Bəlkə də bir sərr gəzir bu axşam göy sularda...
Söyle niyə gəlmədi, harda qaldı o, harda?..

Çohrəmi bürüyüb qəm.
O demişdi: "Gələrəm".
Görən niyə gəlmədi?

Vaqif Hüseynov

YALNIZ SEVMƏK ÜÇÜN

Yanımdan nə qədər qız gəlib, keçir,
Baxıram, içimdə qovruluram mən.
Bu təşnə gözlərim gözəllik içir,
Yanıram, kül olub sovruluram mən.

Hər qız bir çiçəkdir, yolçunu əylər,
Heç biri saralıb solmayaydı kaş!
Bütün gözəllərə eşqim bəs eylər,
Sədlər, qadağalar olmayıyaydı kaş!

Elə bilməyin ki, yorğundu könlüm,
Atəşdən, sevdadan yorulmuşam mən.
Yalnız gözəlliyyə vurğundu könlüm,
Yalnız sevmək üçün doğulmuşam mən.

19.VI.1977

152

Mənə vaxt verin

SALAMAT QAL...

Qarşı dağdan külək əsir -
bahar ətirli.
Qarşı dağda bir qız gəzir -
daha ətirli.
O qız üçün yanın çoxdur,
yanıram mən də.
Güçüm yoxdur, pulum yoxdur.
Neyləyim, sən de?
Qarşı dağa necə gedim? -
gəlməyir üzüm.
Gündüz gedim, gecə gedim? -
bilmirəm özüm.
Bu halima ağlamağım,
güləməyim gəlir,
Salamat qal, qarşı dağım,
ölməyim gəlir.
...Qarşı dağdan gülək əsər -
bahar ətirli,
Qarşı dağı bir qız bəzər -
daha ətirli.

03.IV.1977

153


Vaqif Hüseyynov

HANSI SÜRƏTLƏ?

Bir uca qayani çöktürdüm dizə,
Gördüm hər yan çiçək, hər yan ətirdir.
Güldəstə bağladım burda tər-təzə,
Yüyürə-yüyürə sənə gətirdim.

Çuxamın altından çıxarıb onu
Şəst ilə uzatdım sənə bu səhər.
Görüb çiçəklərin sovulduğunu
Mən birtəhər oldum, sən də birtəhər.

Becərim harada mən o gülləri?
Harada bələyim dumana, çənə?
Bu kosmik erada mən o gülləri
Bəs hansı sürətlə çatdırım sənə?



Mənə vaxt verin

SƏADƏT

Oturub gözləmə səadətini,
Güman cyləmə ki, özü gələcək.
İşə başlamaqdır bil ki, çətinin,
Sonra fərəhlerin yüzü gələcək.

Çirmə qollarını dirsəyə qədər,
Görünsün qəbarmış əzələlərin.
O zaman baş alıb qaçacaq kədər,
O zaman yaşamaq olacaq şirin.

Nəhəng bir qayatək dayan vuqarla -
Başına şimşəklər tökülsə belə.
Yarışmaq istəsən yarış İkarla,
Döyüşmək istəsən döyüş Zevs ilə.

Çevir bir günəşə məhəbbətini,
Günəşin atəsi damarındadır.
Oturub gözləmə səadətini,
O, sənin əlinin qabarındadır.

17.VI.1974



YOXSA GÖYNƏYƏRSƏN...

Oğlan, nə yatmışan, haydır, dur geyin!
Qızı elçi galib, nə desin axı?
Nə vaxt açılıcaq görəsən keyin,
Ay kişiqırığı, kişiqırığı?

Kölgətək ardına düşdүүн yetər,
Yetər utandığım, topla özünü!
Yoxsa səadətin əlindən gedər,
Yoxsa göynəyərsən ömrün uzunu...

DÜNYANI KİM SAXLAYIR?

Qoru üzündəki həya nurunu,
Pambıqsan, atəşdən kənar dolan, gəz.
Gözəl ki bilmədi otur-durunu
Onun gəlinliyi bir il də çəkməz.

Noğula, şəkərə çevir dilini,
Çadraya bürünmə, bürün arına.
Apar adətlərin ən gözəlini
Ata diyarından ər diyarına.

Bulaq durulduqca çeşmə çağlayır,
Olma yad sevdada, ayrı həvəsdə.
Təmiz ailələr bil ki, saxlayır
Bizim dünyamızı əlləri üstə.

GÜLDƏN YARPIZA QƏDƏR

Gülü yarpıza dönənim,
Əbəs qarğıdım səni mən.
Özgə qoynuna sinənim,
Əbəs qarğıdım səni mən.

Ay evləri köndələn yar,
Ay baxışı gidələn yar,
Ay bizə gül göndərən yar,
Əbəs qarğıdım səni mən.

Sevənin var qoşun-qoşun,
Təzəsinə qondu quşun,
Təki ondan gəlsin xoşun
Əbəs qarğıdım səni mən.

Gülü yarpıza dönənim,
Gah alışib, gah sənənim,
Mənim dumanlı dünənim
Keçmişə döñə bilmərəm.

Yolun niyə yaxın oldu?
Bu nə sayaq axın oldu?
Əlin oldu, yaxan oldu,
Keçmişə döñə bilmərəm.

Ay Güloğlan, Ay Güloğlan,
Ömrü talan, eşqi talan,

Vaqif Hüseynov

Yoxdur belə dönük olan
Səni necə qarğıyım bəs?

Buz tutubdur daha ürək,
Yaram ağır, yaram kövrək,
Mənə gül yox, yarpız gərək,
Səni necə qarğıyım bəs?

21.IX.1980

DAĞILASAN, EY DÜNYA!

Bəh-bəh! Əcəb yerisdir bu!
Yeris deyil, yürüsdü bu!
Kimdi bu can sahibəsi?
Vurdu bizi rayihəsi!
Qəfil gələn bələdi ya?
Dağılasan, ey dünya!

"Kaş mənim olsun!" - demirəm,
"Düşmənim olsun!" - demirəm,
Bir gecə mehmanı ola!
Dərd verib dərmanım ola!
Ağca üzü - ağca maya,
Dağılasan, ey dünya!

Boy-buxunu rəndələninib,
Bal bələninib, qənd ələninib,
Heç kəs ona yaraşmayır,
Yalvarıram, kar aşmayır,
Dağdimi o, yoxsa qaya?
Dağılasan, ey dünya!

Mənə vaxt verin

PUŞKİN QIZLARI¹

*Lənkəranda təhsil alan puşkinli
qızlara həsr olunur*

Yenə gözəllərin seyrinə daldım,
Bəhanə eylədim - söz xəbər aldım.
Elə baxdılardı ki, yayımı qıldırm,
Heç yerdə bu sayaq vay olmaz, olmaz!
Puşkin qızlarına tay olmaz, olmaz!

Yaram gah göynəyər, gah sızlər, Allah!
İllham qərəbsinər, yalqızlar, Allah!
Alovdur, atəşdir bu qızlar, Allah!
Belə hərarətdə yay olmaz, olmaz!
Puşkin qızlarına tay olmaz, olmaz!

Vəfasız olsalar - məndə günah gör,
Sevib-seçdiyini arxa, pənah gör,
Necə gözəl deyib Molla Pənah gör,
Belə gözəllikdə Ay olmaz, olmaz!
Puşkin qızlarına tay olmaz, olmaz!

Səbri, iradəsi, dözümü çoxdur,
Qəlbə də, nəfsi də, gözü də toxdur.
Yanaqlar qızıl göz, kirpiklər oxdur,
Hilal qaşlar kimi yay olmaz, olmaz!
Puşkin qızlarına tay olmaz, olmaz!

¹ Indiki Biləsuvar

Vaqif Hüseynov

Şerim gözəlliyi nə vaxt dandı ki?
Çöhrəniz bir nurlu kəhkəşəndi ki!
Canınız yanmasın, canım yandı ki!
Deyirlər candan da pay olmaz, olmaz!
Puşkin qızlarına tay olmaz, olmaz!

Vaqifəm, güzərim Puşkinə düşüb,
Gözəllik bu yerin püşküne düşüb,
Ürək bir afətin eşqinə düşüb.
Ömür beləsiylə zay olmaz, olmaz!
Puşkin qızlarına tay olmaz, olmaz!

02.VI.1981

160

Mənə vaxt verin

PEDMƏKTƏBDƏ QIZLAR VAR Kİ!

Pedməktəbdə qızlar var ki! -
Hər biri ceyran balası,
Hər biri bir qız qalası,
Hər biri Allah bələsli!

Pedməktəbdə qızlar var ki! -
Hər biri Aydı, Gündü ləp,
Göz piyalə, baxış şərab,
Baxdim, canda qalmadı tab.

Pedməktəbdə qızlar var ki! -
Sevgisi yaz, nifreti qış,
Təbəssümü ərzə naxış,
Hər biri bir odaparmış!

Pedməktəbdə qızlar var ki! -
Hər biri bir ev dirəyi,
Hər biri çöllər çiçəyi,
Hər biri eller bəzəyi.

Pedməktəbdə qızlar var ki! -
Aydan arı, sudan duru.
Başın tacı, gözün nuru,
Əl arxası, el qırurru.

Pedməktəbdə qızlar var ki! -
Taleyimə düşdü biri,
Peri olar, vallah, peri
Cavanlığı dönsə geri...

161

QARABALA

Baxtuma sən düşdün, ay Qarabala!
Özgə bir gözələ uya bilmərəm.
Bircə yol üzünü məndən çevirsən,
Eşqi, gözəlliyi duya bilmərəm.

Sənsiz qədəmimi hayana atıム
Sənsiz bu yollarda büdrəyər atıム
Əhdə dönük çıxsam xar olar adıム
Bir də günahımı yuya bilmərəm.

Qızlar var dünyada qara, sarı, ağ,
Yanaqlar laledir, dodaqlar qaymaq.
Qarabalam, səndən olarmı doymaq?
Qarabalam, səndən doya bilmərəm.

Sarışın gözəllər - şimal günəşsi,
Ağlar quzey qarı - könül ateşi,
Cibdə gəzdirərlər qara kişmiş,
Üz vurma, ardını deyə bilmərəm.

Vaqif, bu sözündə yoxdur yalanın,
Günü qara olmaz qara alanın.
Şirindir vüsali Qarabalanan,
Sırrını aləmə yaya bilmərəm.

17.XI.1977

DESƏLƏR

Əsgər məktubundan

Desələr vüsəl keçər, bir dərin hicran gələr,
İnanma!
Desələr bahar keçər, bir solğun xəzan gələr,
İnanma!
Desələr həsrətləri axır ki, pozan gələr,
İnan, yar!

Desələr günəş sönər, həyat məzara dönər,
İnanma!
Desələr qəm at minər, ömür azara dönər,
İnanma!
Desələr dünya bir gün tamam gülzara dönər,
İnan, yar!

Desələr son anında ürəyim fəryad saçıb,
İnanma!
Desələr ki, sevgilin düşmən önünde qaçıb
İnanma!
Desələr sinəsində gülələr bulaq açıb,
İnan, yar!

Vaqif Hüseynov

HƏSRƏT
(I variant)

Saçına həsrətdir
Soyuq balıncım.
Doğrasın hicrani
Vüsal qılıncım.
Mən səni gəzirəm,
Barit-qılıncım.

28.V.1973

HƏSRƏT
(II variant)

Baş qoy balıncıma -
Atəş var məndə.
Bürün yapıncıma -
Viranə kəndəm.
Barit qığılçıma,
Mən sənə bəndəm.

02.VI.1973

Mənə vaxt verin

MƏST OLDUM

Gözəllər başında cəm,
Nə qəsdin var, ey sənəm?
Namaz üstəymış nənəm!
Ölmədim baxışından.

Gözümə zülmət çökür
Baxışın nifrət tökür,
Daşa dönəmdim, şükür!
Qurtardım qarğışından.

Dedim: gözüsən ərzin,
Tapdırın sanki təbərzin,
Savaşdın, yatdı hirsin,
Məst oldum savaşından...

04.IV.1977

Vaqif Hüseynov

LƏNKƏRAN QIZLARI CEYRAN BALASI

Burda gözəl var ki, nağıla bənzər,
Hərəsi bir gilə nogula bənzər,
Qeyratda, qüvvətdə oğula bənzər,
Gözəl var ağlimı başdan alası -
Lənkəran qızları ceyran balası.

Gözlərə boylangsın gözün qaralar,
Gözler üroyini oxlar, yaralar.
Kim deyir yaş ötsə solar, saralar?
Bax, bu anasıdır, bu da xalası -
Lənkəran qızları ceyran balası.

Hər eşqin oduna pərvanə gəlsin,
Qoy gülüm sallanıb, ay nəmə, gəlsin!
Az qaldı çağırıam: "Kaş mənə gəlsin
Belə gözəllərin dərdi, belası!"
Lənkəran qızları ceyran balası.

Hər çiçək sinədə məhəbbət yatır,
Hər söz şəkər dadır, hər söz bal dadır,
Oğlanlar, oğlanlar, bu diyardadır
Bütün gözəllərin gözü, əlası! -
Lənkəran qızları ceyran balası.

O neçə baxışdı, neçə baxışdı!
Oddumu, qardımı, yoxsa yağışdı?
Şükür ki yollardan gözüm yüksədi!
Ucaldı bağrmunda sevgi qalası -
Lənkəran qızları ceyran balası.

Mənə vaxt verin

SAHİLDƏ BİR QIZ OXUYAR...

Elə ki tökülər göydən yero zər,
Elə ki dikələr bədrلنən Ay,
Sahillər yenə də nağıla bənzər,
Gümüş bir xəncərə dənər yenə çay.

Yüyürüb xəncərin üstündə bir qız,
Əliyə "xəncəri" bələr, paraclar.
O bir az qayğılı, bir az qayğısız
Oxuyar, sükütu qırar, yaralar.

Qarşı qayalara nəğmə deyəndə
Tökülər sulara iliq duş kimi.
Quşlar yuvasında mürgüleyəndə
Nəğmə qanadlanan burda quş kimi.

Qızıl nəğmələri uçar dörd yana,
Döyər qapıları, pəncərələri.
Boylanar sahile gör neçə ana,
Sonra yuxulara girər o pəri.

Daşlı sahilləri bir gözəl bəzər,
Sulara qarışar ədəsi, nazi.
Cavanlar sahili gəzdikcə gəzər,
Heç kəs tapa bilməz nəğməkar qızı.

Külək ətirlənər qız yaxásında,
Sular bir hay salar, bir haray salar.
Gecələr analar öz yuxusunda
O gözəl pərini oğluna alar...

HƏSRƏT

Görəsən varmıdır orda hayanım?
Məni anırsanmı yenə görəsən?
Bu qoca dünyanın, bu gen dünyanın
Bir qütbündə sənsən, bir qütbündə mən.

İliyə işləyen şaxtalar indi,
Şahlıq taxtundadır orda bilirom.
Səhərin qrovu saçma endi,
Ömrümün qışdır, əzizim, nə qəm!

Çəkib pərdələri pəncərədən bax,
Boylan cənub səmtə gəl döna-döne.
Bəlkə də ahımdan yandı qaya, dağ,
Bəlkə də mirajla göründüm sənə.

Qızıl saçları töküb çiyninə,
Görüşə gedirson bəlkə sən indi.
Bu uzaq harayı alma eyninə,
İxtiyar sənindir, hökm sənindir.

Yağış pəncərini döyəclər hərdən,
Yağar dözümümə, yağar səbrimə.
Qurtar bu ömrümü səksəkələrdən,
Yoxsa qoşun çəkər hicran qəbrimə.

Yoxsa kecikorsən, məhəbbətimi
Günəş qasalayar, şaxta qovurar.

Yoxsa dünya boyda bir hösrətimi
Bütün kainata külək sovurar.

O zaman ayrılıq olar hökmran,
O zaman vüsali düşünmə əbəs.
Yerin hösrətinə dözməz asiman,
Göyün hösrətinə Yer tab eyləməz.

Mən yalvarıram - gəl, sən hökm et - gəlim,
Gör hösrət bağımı nə kökə salib!
Cənubdan Şimala uzalı əlim
Elə bu görkəmdə quruyub qalıb.

Görəsən varmıdır orda hayanım?
Məni anırsanmı yenə görəsən?
Bu qoca dünyanın, bu gen dünyanın
Bir qütbündə sənsən, bir qütbündə mən.

Vaqif Hüseynov

GÖZLƏR

Musiqisi: Z.Tariyelqızınınindir

Tutuluram o gözləri görəndə,
Zile çıxan nəğmələrim bəm olur.
Varlığımı yandıranda baxışlar
Fikrim çəşir, ağlm, huşum kəm olur.

Yar bilirmi qara gözü can alır?
Düşüncəmə, xəyalıma od salır.
Bulud kimi doluxsunur, boşalır,
Gül yanağa şəh çilənir, nəm olur.

Mənim ömür yollarıma səpdi nur,
O gözlərdə nə mənalər oxunur?!
Kirpikləri ürəyimə toxunur,
Qismətimdə kədər olur, qəm olur.

Necə danım qiymətini gözlərin?!
Çox çəkmişəm həsrətini gözlərin,
Bir bilyədim hikmətini gözlərin,
Neçə dünya o gözlərdə cəm olur?!

Mənə vaxt verin

HARDASAN, LEYLA, LEYLA?..

Bizim görüş yerimiz nə sakit bir bağ idi,
Nə yaşıl çəmən idi, nə tənha otaq idi.
Biz səninlə görüşdük çəraqban bir salonda,
Nə gözəldin sən onda!..
Sandım şirin cilvəli sonasan, Leyla, Leyla!
Yanasan, Leyla, Leyla!..

Saçların zil qarayıdı, üzün ağappaq idi,
Gülürdün, oylənirdin, keyfin yaman çağ idi.
Bəxtəvər gəncliyimin timsalımlısan, nədir?
Danış, gülüm, danış bir.
Ah, niyə üz çevirdin yana sən, Leyla, Leyla!..
Açsana öz qəlbini mənə sən, Leyla, Leyla!..

Axdı ürəyinizi valsın şirin sədəsi,
Səni rəqsə çağırıdım, beləydimi, qadasi?!
Sanki qondun sinəmə bir ağ göyərçin kimi,
İsitedin ürəyimi.
Sandım körpə qəlbimə anasan, Leyla, Leyla!..
Nola məni hər zaman anasan, Leyla, Leyla!..

Xumar gözlərin vardi, süzülürdü, axırdı,
Gözlər mənə baxırdı, gözlər yero baxırdı.
Ürəyimi yerindən qopardı gözlər, aman!
Yamandı gözlər, yaman!..
Bax nəbada əhdini danasan, Leyla, Leyla!..
Batma naħaq günaha, qana sən, Leyla, Leyla!..

Vaqif Hüseynov

...İllər keçib o gündən, saçına dən düşübdür,
Demə harda düşübdür, demə nədən düşübdür.
Ay mənim göyrəcim, uşub getdin niyə sən?
Ucaldınmı göyə sən?
Qəlbim riqqətə gəlir, hardasan, Leyla, Leyla!..
Dağ da, daş da səslənir, hardasan Leyla, Leyla!..

TƏCNİS

Gözel olur ay camalı o qızım
Qırırm tellər baş qoyanda alına.
Kirpikləri nişan qoyur bağırıım,
Qılinc çəkib qaş da deyir: alm a!

Dərdi-sərin günü-gündən dağ olur,
Sinəm üstü çalın-sarpaz dağ olur.
Ürək yağı öz odunda dağ olur
Dil dəyincə yanağının alına.

Səhər-axşam cilvələnət sona yar,
Deyəndə ki, səbrim yetdi sona, yar.
Gəndə gəzər, guya məni sinayar
Bilməz, uyar hər nakəsin alma.

Vəfa itdi, ömrüm yaman tar oldu.
Məni duyan kaman oldu, tar oldu.
Sinəm üstə qar yiğilib ar oldu,
Az qaldı ki, cavan canım alına.

9.12.1956

172

Mənə vaxt verin

GƏRAYLI

S. Vurğuna

Cöhrənizdən qəm tökülfür
Uca dağlar, uca dağlar!
Mən bilirom, kədəriniz
Ürək yaxar, sinə dağlar.

Mən bilirom, yenə şan-şan,
Bağrimizi kəsdi zaman.
Öldü şair, öldü loğman,
Yetim qaldı ağ varaqlar.

Torpaq, indii doysun gözün!
Düşdü tacı şerimizin.
Ağlı deyin həzin-həzin,
Ey küləklər, ey yarpaqlar!

Ağlar gördüm süzüb səkən
Kəkliyi də güneydə mən.
Məzarına keşik çəkən
“Göy kişnəyər, bulud ağlar”.

Könüllərə düşməsin xal,
Ölməz ilham, ölməz xəyal!
Neçə oba, neçə mahal
Bu sənətə ülfət bağlar.

1957

173

Vaqif Hüseyinov

Mənə vaxt verin

İSTƏR, İSTƏMƏZ

Cavan cavan ola, görə, anlaya,
Bir dili püstəni istər, istəməz?
Bir xumar gözlünü, qənd ağızlinı,
Bir boyu bəstəni istər, istəməz?

Oğrun baxışıyla ürək yaxanı,
Odlu şimşək kimi aşkar caxanı,
Boylana-boylana yola baxanı,
Qulağı səsdəni istər, istəməz?

Mən də bir gözəlin oldum qurbanı,
Axtarın, arayın o şirin canı,
Soruşun: - Vaqif tek günüqaranı,
Könlü şikəstəni istər, istəməz?

QIZ NƏĞMƏLƏRİ

I. Özüm də bilmədim

Özüm də bilmədim nə sayaq oldu -
Gün gəldi tutuldum sevgiyə mən də.
Ürək öz odunda yandı dağ oldu,
Kölgəsi qapıma onun düşəndə
Dünya başdan-başa çıl-çılpaq oldu.

Özüm də bilmədim nə sayaq oldu -
Gördüm ki, ixtiyar əlimdə deyil.
Gördüm ki, dörd yanım bağça-bağ oldu,
Daşlar çiçək açdı birdən elə bil,
Sinəm alov saçan od-oçaq oldu.

174

Özüm də bilmədim nə sayaq oldu -
Yandı dodaqların hər şeydən əvvəl.
İstədim söyləyəm: bu ki, ağ oldu!
Sarıldı belimə qüvvətlə bir əl,
Yer göylə qovuşub bir otaq oldu.
Özüm də bilmədim nə sayaq oldu?..

II. Hardasan

Hardasan, məhəbbətim? Yubanırsan niyə bəs?
Yolunu gözləməkdən səbrim tükənib daha.
Barı səsimə səs ver - o həzin, o şirin səs
Səni xəyallarında çevirsin bir Allaha.

Saćıma dən düşübdür, əlim xınada qalıb,
Ağ tellər qızarıbdır qara tel arasında.
Cavanlar qapımıza gör neçə elçi salıb,
Niyə görmürəm səni bəs bu el arasında?

O mindiyin qatar, de, axı necə qatardı?
Gel boynunda qolumu qoşalayım, əzizim!
"Vağzalı" qanadında qızlar uçdu qurtardı,
Səni hansı vağzalda qarşılıyım, əzizim!

AY QIZLAR

(zarafat)

Ay qaraşın qızlar, sarışın qızlar,
Ağca maya qızlar eşidin məni!
Məndən yaxşısına yaraşan qızlar,
Yenə də yandırın, üzündün məni.

175

Yandırın, köz kimi qaralıb sönüm,
Üşüdün, alışım əbedi qəmə.
Elə dodaq bützmə, başına dönüm,
Zahm qocalığı gözümə çəkmə!

O kimdir orada kövrəlib elə?
Mərhmət oxunur baxışlarından.
İlhamım sədəqə ummayıb hələ,
Şerim doğulmayıb göz yaşlarından.

Deyirəm yandırırm, üşüdün məni,
Demirəm itirin ismətinizi,
Gözəllər, gözəllər, eşidin məni,
Arayın, axtarın qismətinizi.

Oturub gözləmək indi dəb deyil,
Diogen çıraqı götürsün hər kəs.
Səadət balaca, şirin həb deyil,
Susuz da götürüb ötürsün hər kəs.

Mənim öyüdümə lağ eyləmə çox,
Bu şerim dodaqdan-dodağa düşsün.
İndiki evlərdə buxarı da yox,
Səadət bacadan otağa düşsün.

Ay mənim elimə yaraşan qızlar,
Ömrümü tarmar etdim, əlvida!
Ay qaraşın qızlar, sarışın qızlar,
Ağca maya qızlar, getdim, əlvida!

QIZ YÜKÜ - DUZ YÜKÜ

"Qız yükü - duz yükü" deyib atalar,
Niyə belə deyib görəsən, niyə?
Burda bir hikmətmi, bir mənəmə var?
Yoxsa qamaşdırıb səni qafiyə?

Duz yükü əriyər yağışa düşsən,
Duz yükü altında qaya da sinər.
Bəzən dərdimizə davadır, bəzən
Yığışış bədəndə illətə döner.

Duzlu söz zəhəri döndərər qəndə,
Duzlu dodaq üçün ürəyim yandı.
Çoxları öyündü duza gedəndə,
Duzdan qayıdanda igid tanındı.

Duz ilə ölçülər dostluğunə həddi.
Şorgözə bu nifrət haradandır bəs?
Ağızdan tökürlər xörəyin şiti,
Adamin şitini bəyənməz heç kəs.

Atalar sözünə diqqət elə sən,
Ata qız bəsləyər bir ana kimi.
Nə vaxt kəşf olunub bu duz görəsən?
Duz yükü nə imiş o ana kimi.

Ayıra bilsək də biz tükdən-tükü,
Yenə narahatdır qız üçün ürək.
Qız yükü - düz yükü... bu gözəl yükü
Ən mötəbər elə tapşırıq gərək!

Vaqif Hüseynov

BİR QIZ GÖRDÜM

Dərədə bir qız gördüm -
Ağappaq qar kimiydi,
Qalxırdı dağ başına.

Qız gördüm - yalqız gördüm -
Tənha çınar kimiydi,
Çən enmişdi qaşına.

Təngimirdi nəfəsi,
Səsi çılgın şəlalə -
Oxuyurdu qayğısız.

Sahilsizdi həvəsi,
Yanaqlar qızıl lalə,
Zirvəyə qalxırdı qız.

Kəsə getmirdi yolu,
Mənzil uzaqdı hələ
Əlində həyat dolu,
Sevgi dolu piyalə...

Nə canavar qorxusu,
Nə də ölüm duyğusu...

O gedirdi, bu günün
Sabaha sözü kimi.
Gedirdi saymazyana,
Həyatın özü kimi.

24.I.1978

Vaqif Hüseynov

VAQIF AFORİZMLƏRİ

Qırmızı kərpici ağartsa hər kim,
Dərdindən baş açmaz bir qoşun həkim.

Qırmızı kərpicə suvaq çəkəni
Cəhənnəm əzabı qorxutmaz yəni?

Köç etsən də bu dünyadan bir səhər özün,
Yaşayacaq yaxşı sözün, ağıllı sözün.

Ağıllı, qiymətli, müdrik söz ki, var,
Bu dünya durduqca ömr edər, yaşar.

Ağıllı, qiymətli, müdrik söz de ki,
Bir sözün olmasın heç zaman iki.

Axtar, seç həmişə sözün safını,
Söz də qizartmasın öz sərrafını.

Sözün qədrini bil, sözünü yemə,
Sözlə ürəkləri ala bilərsən.
Qızıl dişin varsa, ucuz söz demə,
Qızılı qiymətdən sala bilərsən.

338

MÜNDƏRİCAT

Mənə vaxt verin	3
Vaqif Hüseynov: Şəxsiyyət, sənətkar (<i>V.Yusifli</i>)	5

MƏNƏ VAXT VERİN

Sərim	15
Mənə vaxt verin	16
Salam	18
Yalvarmaq kişilik deyil	20
Vaxt gələr	21
Məzarlardan galən səs	23
Nehəng vardır	25
Qibtə eləmirəm	27
Yetər	28
Dünyanın mənzərəsi	29
Alimin faciəsi	29
Çörək	30
Təzyiq	31
Şer ömrü	33
Dedilər	34
Qiybat	35
Alabəzək misralar	36
Dilənçi	37
Epitafiya	37
Yaxşı yol, qızım	38
Yenidən	40

339

İLLƏR AYRICINDA DÜŞUNCƏLƏR

İllər ayricında düşüncələr	43
Anıb o günlərin faciesini	46
Ömrün bir anı	49
Anaya alqış	49
Krim dəftərindən	50

MƏNİ BİR HAVADA GÖRMƏYİB HEÇ KƏS

Məni bir havada görməyib heç kəs	59
Bəlkə də	59
Məzhəkə qurtardı	60
Saxlayın bu oyunu	61
Kədər	63
Ürəyimə bax	64
Mənim ümidi	65
Ağlamaq istəyirəm	67
Qəribsədiyim axşam	68
Vaxt gələr	69
Burda Şəkər ilə	70
Poetik savaşma	71
Vaqifə	72
Şəkərə	73
Hər yolumuz həqiqət	74
Məni izleyin ki	75

GƏNCLİK VƏ QOCALIQ

Gənclik və qocalıq	79
Qoca və qarı	80
Qocalar	83
Qocaldım	84
Qocaların nəğməsi	86

DƏNİZ ÇAĞIRIR

Dağ çayı qızların olar gecələr	89
Səma gör necə yanır	90
Yanğın	91
Bakının küçələri	92
Şəriyyət nəfəsləri qış	94
Bahar təzadları	96
Odlu diyar	97
Durnalar	98
Masallı	99
Erkan payız	100
Dəniz çağırır	101
Baharım	102
Qiş ləvhəsi	103
Meşədə bir tənha daxma var imiş	105
Hirkan meşəsində	106
Masallı (nəğmə)	108
Viləş	109
Lənkərana gəl	110

Cəlilabadda	111
Bakı küləyi	113
Bu dəmir ağacı nağıldı eyzən	114
Göylər	116
Payız gecəsi	117
Qızıl payız	118
Bahar	119
Səkkizliklər	120

GÖZ VƏ KÖZ

Göz və köz	129
Ömür kimi	130
Sən idin	132
Mən yadına düşmüşəm	133
Ağlaram	134
Sağ olun, gözəllər!	135
Bir gözələ şer yazdım	136
Yuxuya bənzəyən həqiqət	137
Karvan tələsir	138
Həyatın özü kimi	139
Bilseydim ki	140
Subayam	141
Gözəllər tükəndi məhəlləmizdə	142
Bacarmıram	143
Adsız şer, sözsüz nəğmə	144
Sən mənə bu sayaq görünməmişdin	146
Seç götür	147

Bu gecə	148
Laçın kimi	149
Bir qız yatır	150
İntizar	151
Yalnız sevmək üçün	152
Salamat qal	153
Hansı sürətlə?	154
Səadət	155
Yoxsa göynəyərsən	156
Dünyanı kim saxlayır?	156
Güldən yarpıza qədər	157
Dağılaşan, ey dünya!	158
Puşkin qızları	159
Pedməktəbdə qızlar var ki!	161
Qarabala	162
Desələr	163
Həsrət (I)	164
Həsrət (II)	164
Məst oldum	165
Lənkəran qızları ceyran balası	166
Sahildə bir qız oxuyar	167
Həsrət	168
Gözər	170
Hardasan, Leyla, Leyla?	171
Təcnis	172
Gəraylı	173
İstər, istəməz	174
Qız nəğmələri	174
Ay qızlar	175

Qız yükü – düz yükü	177
Bir qız gördüm	178

YAXŞI ADAMLARI QORUYAQ GƏRƏK!

Yaxşı adamları qoruyaq gərək!	181
Xırda adamların böyük hikkəsi	185
Gələndə və gedəndə	187
Gözün doysun, qaraca torpaq!	188
İllik dəfə	189
Bilmədim	189
Vətən	190
Vətəndən uzaqda	191
Mənim körpəliyim	192
Düzlük və əyrilik	193
Dirilmək qorxusu	194
Daş və insan	196
Qorxu	197
Mən insanam!	200
İllik görüş, babam, mən və oğlum	201
Gərək olum mən	202
Mənim barəmdə	203
Açı dünya, bal dünya	204
İnsan	205
Qalsın (I)	205
Qalsın (II)	206
Torpaq yaman dözümlüdür	206
Özümü tapacağam	207
Bilməmişəm	208

344

Əcəb yaxşı oldu	210
Hani o əvvəlki gülüşlərin bəs?	211
Nəğmələr	213
Şair	214
Dostum Mirhaşima	215

GÖR DÜNYANIN HARASIDIR

Gör dünyanın harasıdır	219
Aşığın sözü qurtaranda	221
Arvad tənbəl olanda	222
Kişi tənbəl olanda	223
Varsa əgər bir gözaltı	224
Afərin!	225
Fati qızı Leyla	226
Alça gül açdı	228
Miyanə adam	228
Gördüm ki	229
İçim özümü yandırır	230
Kimə qulaq asım?	231
Əhsən!	232
Gel məni gör	233
Nadanlıq	234
Sayıqlama	235
Atalar sözü altında	235
Yalan	236
Gözəl	237
Siz sağ, mən salamat	238
A!.. Bacın olsün, ay bacı!	240

345

Ay Leyli!.....	242
Oğlum Sönməzə	243
Balığın dərdi	244
Yuxu qurbanı	245
"Baliqçı nəgmələri"ndən	246
"Sükan arxasında" silsiləsindən	249

BELƏ DƏ OLUR

Sözün küt gedə-gedə	255
Amansızlıq	256
Peşimanam	257
Gecələr yuxuma ölürlər gəlir	258
Niyə bacarmırıq	259
Bayatılar	259
Evdə az tapılan ərlərə	260
Yaltaq	261
Gün getdi su içməyə	262
Bu səhər	264
Qoç döyüşü	266
Telegraf dirokları	267
Elə çiçək han? Elə söz ham?	268
Düzün de	268
Layıqsən?	269
Kupedə	270
Öpüşlər bəzəyir sefərimizi	271
Lenət	272
Ana və qız	274
Oğlan, nə yatmışan?	274

Gecikmiş etiraf	275
Qorxaqlıq facisi	276
Gecikmiş məhabbat	277
Mənə dəymə!	278

QOZƏL LƏM

Gəldi	281
Pul	283
Deyərdim	286
Qəzəl	287
Qəzəl	288
Söz	289
Qəzəl	290
Eləmə	291
Qəm yema, könlüm!	292
Pul	293
Bilmirəm	294

SONETLƏR ÇƏLƏNGİ

Məhabbat ayləncə deyil	297
İnsan	307
Lənkəran	318
Rübailər	329
Atalar sözləri	337
Vaqif aforizmləri	338